



XALQ QƏZETİ

№ 80 (29052) 14 aprel 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Müstəqil Azərbaycanın İlham Əliyev zirvələri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son 16 ildə öz ulu sələfi, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi böyük strateji hədəfləri uğurla fəth edərək müstəqil dövlətimizi uca zirvələrə çatdırmışdır. Azərbaycanda cəmiyyət həyatının bütün sahələri üzrə qazanılmış böyük nailiyyətlər ölkəmizin müstəqillik dövrü inkişafının İlham Əliyev zirvələri olaraq xalqımızı daim yeni zirvələrə doğru istiqamətləndirir.

Siyasi hakimiyyətə gəldiyi 2003-cü il həm müstəqil Azərbaycan dövlətinin, həm də Prezident İlham Əliyevin həyatında məsuliyyətli bir dövr idi. Bir tərəfdən, hakimiyyətdə dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin qazandığı böyük nüfuz qorunub saxlanmalı, digər tərəfdən isə Azərbaycanı bütün sahələr üzrə inkişaf etdirmək vəzifəsi həyata keçirilməli və beynəlxalq aləmdə mövqelər daha da möhkəmləndirilməli idi. Xüsusən, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının sükənini etibar etdiyi cavan Prezident haqqındakı "Mən ona özüm qədər inanıram" bəyanatı İlham Əliyevin məsuliyyətini daha da artırmışdır.

Ötən 16 ilin təcrübəsi göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük sınaqlardan çıxmış, xalqın ürəkdən inandığı və dəstəklədiyi əbədi lideri Heydər Əliyev yolunu özünün fəaliyyətinin əsas strategiyası kimi qəbul etmək, siyasi hakimiyyətdə varisliliq diqqət mərkəzinə, ön cəbhəyə çəkmək və siyasi kursu yaradıcı şəkildə davam etdirməklə cəmiyyətin, demək olar ki, bütün təbəqələrinin yüksək etimadını qazanmışdır.

Atılmış ilk addımlar Prezident İlham Əliyevin özünəqədərki dövrdə ölkə üzrə aparılmış islahatların yaradıcı şəkildə davam etdirilməsi, başlanmış bütün işlərin, icra proseslərində olan mühüm

layihələrin uğurla həyata keçirilməsi və tamamlanması istiqamətindəki düşünülmüş və qətiyyətli addımlarının dəstəklənməsi demək idi. Yeni Heydər Əliyevin ən layiqli siyasi varisi İlham Əliyevin simasında müstəqil Azərbaycan dövlətinə haralara aparıb çıxaracağı əvvəlcədən bilinməyən gözcəməşədirici eksperimentlər yolunu deyil, zamanın imtahanlarından uğurla keçmiş inkişaf yolunu yeni tarixi proseslərə uyğun olaraq davam etdirmək strategiyasını seçməklə sonrakı proseslərdə davamlılığı və hətta yüksəlişi təmin etməyə nail olmuşdur. Azərbaycanda inkişafın yeni mərhələsi keçilmiş böyük yolun imkanlarından və riskli eksperimentlərdən yox, xalqın və ölkənin çətinliklər bahasına gəlib çatdığı nöqtədən başlamışdır.

Azərbaycan Respublikasının dövlət iyerarxiyasındakı siyasi varislilik və yaradıcı yanaşma ölkənin sonrakı inkişafının möhkəm əsaslarına, hərəkətverici qüvvəsinə çevrilmişdir. Postsovet məkanında ayrı-ayrı ölkələrdə-- Vladimir Putinə qədərki Rusiyada və hətta də yeni liderlər sorasında axtarırlar aparmaqda davam edən Ukraynadakı demokratiya oyunlarının həmin ölkələri hansı çətinliklər və gərginliklər qarşısında qoyduğunu göz önündən keçirməklə, Prezident İlham Əliyevin tutduğu siyasi varislilik yolunun nə qədər düşünülmüş və uzaqgörən bir mövqe olduğunu aydın surətdə dərk etmək mümkündür. Məhz həmin vahid strategiyanın nəticəsində, ilk növbədə, Azərbaycan Respublikasında əvvəlcədən başlanmış böyük layihələr məqsədyönlü şəkildə davam etdirilərək tamamlanmışdır.

"Əsrin müqaviləsi" kimi dünyaya səslənmiş beynəlxalq layihənin işığında Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurla başa çatdırılması, istifadəyə verilməsi müstəqil

Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Müstəqil Azərbaycan dövləti xalqımızın tarixi şansı, ölkəmizin xoşbəxt taleyi ilə üzvi surətdə bağlı olan mühüm tarixi hadisədir. Ötən il aprelin 11-də keçirilən seçkilərdə əvvəlki 15 ildə ölkəmizi möhtəşəm uğurlara qovuşdurmuş dövlət başçısı İlham Əliyevin növbəti 7 illik müddətə Prezident seçilməsi xalqımızın dövlət müstəqilliyinin dönməzliyinə sadiqliyinin, öz rəhbərinə dərin inamının növbəti təsdiqi oldu. Dövlət müstəqilliyimizin tarixinə bu hadisə prizməsindən baxanda bir daha aydın görünür ki, Azərbaycan Respublikası ötən 27 il ərzində dərin və hərtərəfli böhrandan global dəyişikliklərə və böyük inkişafa doğru məsuliyyətli və şərəfli yol keçmişdir. Bir daha yəqin edirik ki, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin 1993-cü ilin böhranlı aylarında gerçəkləşdirdiyi xilaskarlıq missiyası müstəqillik aktı ilə, sadəcə, elan olunmuş yeni suveren respublikanı qoruyub saxlamaq və möhkəmləndirmək, sonrakı böyük gələcəyin zəruri təməllərini yaratmaq baxımından ölkənin taleyində necə önəmli rol oynamışdır.

Azərbaycan dövlətinin gələcək taleyində müstəsna dərəcədə mühüm rol oynamışdır. Bundan başqa, ölkə miqyasında başlanmış torpaq islahatlarının məqsədyönlü şəkildə davam etdirilərək tamamlanması və respublikada bazar iqtisadiyyatına əsaslanan yeni idarəetmə və təsərrüfat münasibətlərinin formalaşması da xalqımızı və ölkəmizi inkişafın böyük magistralına çıxarmağa uğurla xidmət etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mühüm və məsul vəzifələri siyasi hakimiyyətinin birinci 5 ili ərzində həyata keçirərək tamamlamış, müstəqil dövlətimizin dayaqlarını möhkəmləndirməyə nail olmuşdur. Bu mənada siyasi hakimiyyətin birinci

beşilliyi İlham Əliyev üçün yeni təməllər yaratmaq və strategiyani daha da inkişaf etdirmək dövrü olmuşdur.

Prezident İlham Əliyev dövlət idarəetmə siyasətində yeni tətəkkürü təmsil edən novator bir lider kimi hakimiyyətə başladığı andan həm də paralel olaraq ən müasir istiqamətlərdə islahatlara start vermişdir. Dövlət rəhbərinin müəyyən etdiyi yeni istiqamətlər həyatın daxili təbii məntiqinin, ölkə realitqlarının və mövcud dünya təcrübəsinin nəzərə alınması əsasında formalaşdırıldığı üçün bütün sahələrdə gerçək davamlı inkişafa geniş yol açmışdır.

(ardı 2-ci səhifədə)



Sözü ilə əməli üst-üstə düşən lider

Onun söz dediyi tribuna dünyanın harasında olursa-olsun, oradan mütləq Azərbaycanın səsi gəlir. Onun səsinə dünya Azərbaycan haqqıqlarını eşidir, öyrənir, bilir. Onun çıxışları Azərbaycanın dostlarını çoxaldır, çağırışları dünya ictimaiyyətinin diqqətini ölkəmizin problemlərinə yönəldir. Dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri onun sözünü, vədini rəsmi sənəd, müqavilə, saziş qədər əhəmiyyətli hesab edirlər. Söhbət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə qazandığı nüfuzdan gedir.

Bu qısa yazıda dövlət başçımızın son bir ildəki xarici siyasətinin coğrafi baxımdan olduqca geniş ərazini əhatə etdiyindən söz açmaq istəyirik. Çünki ötən il dövlətimizin başçısı tərəfindən çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika,

Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan səfərləri reallaşmışdır. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın Federal Kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Davos, 24 yanvar 2018-ci il

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Dövlət başçımızın Davosda Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşündə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə toxunularaq, ölkəmizin iştirak etdiyi global layihələr, o cümlədən 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun, həmçinin TANAP layihəsinin əhəmiyyəti vurğulanıb.

Zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyi, ölkəmizə turist axınının getdikcə artdığı bildirilib. Bundan başqa, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münasibəti ilə bağlı danışıqların mövcud vəziyyəti barədə məlumat verib.

Brüssel, 11 iyul 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. Görüşdən sonra "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanma mərasimi olub.

(ardı 2-ci səhifədə)



**Əbədi məhəbbət
və sədaqət
nəğməsi**

» 3



**Yüksək səviyyəli
əməkdaşlıq:
Ərdoğanın Moskva
səfərinin nəticələri**

» 4



**228 zərərçəkmiş
sahibkara maddi
yardım ödənilib**

» 5



**Liviya paytaxtı
ətrafında şiddətli
döyüşlər gedir**

» 8

(əvvəli 1-ci səhifədə)

Dövlət başçısı kimi İlham Əliyevin siyasi hakimiyyətdə gəldiyi ilk illərdən başladığı və bizim günlərə qədər uğurla davam etməkdə olan regionların sosial-iqtisadi inkişafı üzrə proqramların həyatı zərurətdən doğan və ölkə üçün xüsusi əhəmiyyətə malik bir strategiya kimi həyata keçirilməsi respublikamızda fərqli inkişaf səviyyəsinə gəlib çatmaqda hərəkətverici bir missiyanı yerinə yetirmişdir. Azərbaycan rayonlarında icra edilən genişmiqyaslı infrastruktur layihələri, təsərrüfat proqramları, möhtəşəm sosial-mədəni quruculuq işləri ölkəmizin simasını tamamilə dəyişmişdir. Regionlarda aqrar sektorla yerli sənayeləşmənin birinin-digərinə tamamlaması, əhalinin ərzaq tələbatının ödənilməsi ilə yanaşı, həm də xammal və emal proseslərinin iqtisadi cəhətdən daha səmərəli şəkildə tənzimlənməsi ölkədə hərtərəfli və əhəngdar inkişafın təmin edilməsini gerçəkləşdirmişdir.

Bu gün nəinki Müstəqil Dövlətlər Birliyi ölkələri miqyasında, hətta əksər Avropa dövlətlərində Azərbaycandakı səviyyədə regionların inkişafını müşahidə etmək çətinidir. İndi Azərbaycanın bütün rayonları xalqımız üçün yaşayıb-yaratmalı, qurub-tikməli, rahat və firavan şəkildə ömür sürməli bir məkana çevrilmişdir. İlk növbədə, rayonların təsərrüfat imkanları genişlənmiş və bəzara çıxarılan məhsulların həcmi və keyfiyyəti artmışdır. Hazırda aparılan məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycanın regionları da paytaxt miqyasında böyük ixrac imkanlarına malik mübit bir bazar funksiyasını daşımaqdadır. Yaxud, Azərbaycanın regionlarında tikilən məktəb və ya xəstəxana binaları ilə Bakı şəhərindəki təhsil və tibb müəssisələri arasında ciddi bir fərq yoxdur. Respublikamızın paytaxtı Bakı şəhərini regionlarla əlaqələndirən və dünyaya açılan avtomobil yolları yüksək dünya standartı səviyyəsindədir.

Son illərdə Prezident İlham Əliyevin irəli sürdüyü irimiqyaslı kənd təsərrüfatı proqramları--çağqılıq, pambıqçılıq, çaltıqçılıq, ipəkçilik, tütünçülük layihələri və həmin proqramların həyata keçirilməsi sahəsində əldə olunan mühüm iqtisadi nəticələr Azərbaycanın regionlarına yeni həyat gətirmişdir. Rayon mərkəzləri və kəndlərimiz tanınmış olmuşdur. Bütün bunların fonunda müasir dövrdə Azərbaycan regionunun canlı, dinamik inkişaf səviyyəsi bütün böyük rətmələri ilə qəbəriq şəkildə nəzərə çatdırıla bilər. Əhatə etdiyi böyük miqyas və mühüm iqtisadi əhəmiyyətinə görə uğurla həyata keçirilərkə olan regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarını "Prezident İlham Əliyevin özünəməxsus QOEL-RO planı" adlandıрмаq olar. Bu, regional inkişafda yeni tipli dövlət başçısı İlham Əliyevin fəth etdiyi zirvədir.

Müstəqillik dövründə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sahəsində də ölkəmiz çox böyük uğurlara imza atmışdır. Bakı şəhərində inşa edilən möhtəşəm körpülər, yeraltı keçidlər və dayanacaqqlar meqapolis miqyaslı paytaxtda nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması ilə nəticələnmişdir. Azərbaycanın coğrafiyasının bütün çıxış nöqtələrinə doğru çəkilən yeni yollar müəkkəml nəqliətmə səviyyəsindədir. Ölkəmizin bütün regionlarını əhatə edən genişzolaqlı avtomobil yolları həm də respublikamızı iqtisadi və mədəni cəhətdən inkişaf etdirən at gücü funksiyasını daşıyır.

Dövlət başçısı İlham Əliyevin adı və yorulmaz fəaliyyəti ilə birbaşa bağlı olan Bakı-Tbilisi-Qars demir yolu Avropa ilə Asiyanı birləşdirən nəhəng nəqliyyat qovşağıdır. Bakı-Tbilisi-Qars marşrutu beynəlxalq miqyasda Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində meydana çıxmış "Dəmir İpək yolu" kimi qəbul olunur. Bu, tarixi İpək yolu marşrutuna müstəqil Azərbaycan Respublikasının möhtəşəm əlavəsidir. Bakı-Tbilisi-Qars demir İpək yoluun Türkiyə Cümhuriyyətinin Qars şəhərindən Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qədər uzadılması ilə bu böyük magistral İran İslam Respublikasının demir yollarına qoşularaq ətrafdakı Asiya ölkələrini də

əhatə edə biləcəkdir. Beləliklə, Avrasiya ölkələrinə yeni bir mühüm strateji marşrut açılacaqdır.

Azərbaycana sürət qatırı anlayışını da Prezident İlham Əliyev gətirmişdir. Sürətli qatar, sadəcə, yeni tipli demir yolu olmaqla qalmayıb, həm də Azərbaycanın bütün istiqamətlər üzrə sürətli inkişafının böyük paroludur. Bakı-Tbilisi-Qars demir İpək yolunu Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri böyük müvəffəqiyyətlə davam və inkişaf etdirir, şəxələndirir. Bu gün Azərbaycan beynəlxalq tranzit yollarının qovşağı olan inkişaf etmiş ölkə missiyasını həyata keçirir. Böyük magistral yollar özünün arxasında ölkəmizdə güclü iqtisadiyata geniş yol açmaqla bərabər, turizmin, elmin və mədəniyyətin inkişafı üçün də müstəsna imkanlar yaradır.

Bütün bunlar isə dünyada qəbul olunmuş yeni İntibah mərhələsinin ən mühüm şərtlərindən birinin, tranzit ölkəyə çevrilməyin Azərbaycanada ən sərfəli və əlverişli şəkildə həyata keçirilməsi deməkdir. Hava nəqliyyatında və gəmiçilik sahəsində tikilən aeroportlar, salınan limanlar, istifadəyə verilən gəmiqayırma zavodları, bu zəmində Ələt İqtisadi Zonasının yaradılması respublikamızın daha sürətli inkişafına təkan verir. Beləliklə, artıq Azərbaycan beynəlxalq nəqliyyat bazarını fəth etmiş ölkə statusu qazanmışdır. Bu da Prezident İlham Əliyevin Azərbaycan

gənc nəslinə müstəqil Azərbaycan dövlətinin qrantı hesabına respublikamızda ali təhsil almaq imkanlarının açılması inkişafımızın yeni tarixi mərhələsinin mühüm göstəricilərindəndir. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun, Gənclər Fondunun və Dövlət Neft Şirkətinin də qrantları hesabına xarici ölkələrdə müştərkə layihələrin həyata keçirilməsi inkişafın İlham Əliyev mərhələsinin realılıqlarındandır.

Bu həm də gənc Azərbaycan Respublikasının qısa müddət ərzində yardım alan ölkədən qrant verən, donör ölkəyə çevrilməsi deməkdir. Bu cəhətdən müstəqil Azərbaycan Respublikası hazırkı mərhələdə Cənubi Koreya, Malayziya, Sinqapur kimi yeni dünya divləri sırasına doğru inamlı yol gedən ölkə imici qazanmaqdadır.

Cəmi bir il ərzində--2018-ci ildə NATO və Avropa Şurası kimi iki nəhəng beynəlxalq təşkilatın, nəhayət ki, Dağlıq Qarabağ münacişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərarlar qəbul etmələri Prezident İlham Əliyevin apardığı məqsədyönlü və ardıcılı xarici siyasətin gəlib çatdığı mühüm nöqtədir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə, xarici siyasətdə hansı yüksək zirvədə dayandığını parlaq şəkildə nümayiş etdirir.



Müstəqil Azərbaycanın İlham Əliyev zirvələri

Respublikasına qazandırdığı mühüm bir Zirvədir.

Müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Prezident İlham Əliyevin dünyanın bir nömrəli beynəlxalq təşkilatının iclaslarını rəsmi olaraq sədrlik etməsi və həmin mötəbər kürsüdən planet miqyasında çağırışlar səsləndirməsi müstəqil dövlətimiz üçün möhtəşəm zirvədir! Bu zirvəni yalnız qorəkamli dövlət xadimi Heydər Əliyevin dövrünün ən böyük superqüclərindən biri olan SSRİ-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü səviyyəsinə qalxməsi ilə müqayisə etmək olar. Azərbaycan Respublikası Siyasi Büro səviyyəsindən Birləşmiş Millətlər Təşkilatı mərtəbəsinə çıxarmaq etibarlı siyasi vasitəlik güclü müasirlik ruhunun qarşılıqlı əlaqəsi və vəhdəti sayəsində mümkün ola bilər.

Son illərdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda xüsusi çəkisi olan Avropa Birliyi Nazirlər Şurasına və Qoşulmama Hərəkatına sədrlik etmək səlahiyyəti qazanması çoxəsrlək Azərbaycan tarixinin yeni mərhələdəki nadir hadisələridir. Müstəqillik qazanmış yeni dünya dövlətləri arasında belə yüksək etimad səviyyəsinə qalxa bilmiş digər ölkələr göstərmək çətinidir. Bu yüksək zirvələrin qazanılmasında iki mühüm amil--Azərbaycan Respublikasının inkişafı və Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının iqtisadi-mədəni cəhətdən əldə etdiyi böyük nailiyyətlər və müstəqil dövlətin sükani başında möhkəm dayanmış Prezident İlham Əliyevin liderlik məhərəti beynəlxalq təşkilatların heç də həmişə birmənəli olmayan meyarlarını aşmaqla əsas sərtlərdən biri olmuşdur. Üstəgəl, dövlət başçımızın möhkəm siyasi iradəsi ilə yanaşı, geniş analitik təfəkkürü, qeyri-adi natiqlik məhərəti, xarici dillərə dərinədən bələdliyi də əsas faktorlar sırasına Azərbaycana böyük nüfuz gətirmişdir.

Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı ölkələrinin

Azərbaycan--Türkiyə Birliyi və qar-daşlığı: "Bir millət-- iki dövlət" in birgə hərbi paradı--bu da bir Zirvə! Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və uğurlu fəaliyyəti yeni bir Zirvə!

Ölkədə yaradıcı ziyallığın, elm və təhsilin inkişaf etdirilməsinə xüsusi sayğı göstərmək ulu öndər Heydər Əliyevin Azərbaycanca rəhbərliyinin birinci mərhələsindən etibarən əsası qoyulmuş dövlət əhəmiyyətli strategiyadır. Prezident İlham Əliyev üçün da elmin və təhsilin, ədəbiyyatın və incəsənətin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Möhtərəm Prezident üçün Azərbaycan elmi ölkənin inkişafına və xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət göstərən bir sahəyə çevrilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən islahatlar ölkəmizdə fundamental tədqiqatların inkişaf etdirilməsi ilə bir sırada, həm də elmi fəaliyyət sahəsində innovasiyaların tətbiq olunmasına, sahibkarlıq mühitinin inkişafına meydan açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə Milli Elmlər Akademiyasında yeni yaradılmış Yüksək Texnologiyalar Parkı və ona bağlı olan Təcürbə Sənaye Zavodu elmi mühitlə istehsalatın, bazar münasibətlərinin qarşılıqlı əlaqələrinin formalaşdırılmasına geniş imkanlar açır.

Yüksək Texnologiyalar Parkı həm də AMEA-nın alimləri və gənc mütəxəssisləri üçün elmin istehsalatda tətbiq edilməsi üçün əhəmiyyətli bir platformadır. Əslində bu, ölkəmizdə müstəqillik dövrünün yeni tipli Elmlər Akademiyasını yaratmaq deməkdir. Bu istiqamətdə aparılan genişmiqyaslı tədbirlərin həyata keçirilməsi əsasında Bakı şəhərinin Zığ sosesi ərazisində salınmış müasir tipli yeni Akademiya Şəhərciyi XXI əsrin fərqli Milli Elmlər Akademiyasının ilkin modelidir.

Milli Elmlər Akademiyasının müdafiə sənayesi istiqamətində hərbi təyinatlı məhsullar istehsal etməsi Azərbaycanda akademiya anlayışının yenidən qurulmaqda olmasından xəbər verir. Azərbaycan Respublikasının Milli Məclisində Elm və

təhsil komitəsinin hazırladığı "Elm haqqında" qanunun 2015-ci ildə qəbul olunması və AMEA-da müstəqillik dövrünün birinci nizamnaməsinin hazırlanıb təsdiq edilməsi, fəaliyyət mexanizmlərinin işə salınması ölkədə elmi yeni inkişaf müstəvisinə çıxarmağa geniş üfüqlər açır.

Uzun illər əsasən fundamental tədqiqatlarla məşğul olan Milli Elmlər Akademiyasında indiki mərhələdə sənayeləşmə, innovasiya və sahibkarlıq sahələrinin ön mövqeyə çıxarılması faktiki olaraq yeni akademiya qurmaq deməkdir. Elm sahəsində baş vermmiş bu yeniləşmə Prezident İlham Əliyevin elm siyasətinin mühüm nəticəsidir.

Azərbaycan Respublikasında təhsil, mədəniyyət, səhiyyə, idman istiqamətlərinin inkişafına da Prezident İlham Əliyev öz möhürünü vurmuşdur. Diqqətlə fikir versək, görərik ki, Azərbaycan artıq ali məktəblər ölkəsinə çevrilmişdir. Paytaxtımız Bakı şəhərində yerləşən universitetlərlə ölkəmizin regionlarında fəaliyyət göstərən ali məktəblər nə maddi-texniki bazasına, nə də elmi-pedaqoji potensiallarına görə əsaslı şəkildə fərqlənir. Naxçıvan Dövlət Universitetinin müasir inkişafı dünyanın ən yaxşı universitetləri ilə müqayisə oluna bilər. ADA Universiteti yeni tipli universitet quruculuğuna örnəkdir. Ali Neft Məktəbi müstəqil dövlətin neft strategiyasını həyata keçirə biləcək yüksəkixtisaslı mütəxəssislər hazırlayan müasir tipli ali təhsil ocağıdır.

Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Dillər Universiteti, Pedaqoji Universitet, Slavyan Universiteti və başqa ali təhsil müəssisələri qısa müddət ərzində yeniləşmənin və müasirləşmənin nümunəsini göstərmişdir. Xəzər Universiteti dövlət və özəl ali məktəblərin rəqəbat mühitində tarazlığı qoruyub saxlamaq imkanları ilə ağırlıq təşkil edən ali məktəb statusunu məsuliyyətlə yerinə yetirir. Ali təhsil sahəsində baş verən bu yeniləşmə hərəkatı nəticə etibarilə təhsilin digər mərhələlərində də müasirləşməyə özünün müsbət təsirini göstərir.

İlham Əliyevin müstəqil dövlətçilik təlimi əsasında meydana çıxmış "Təhsil haqqında" (2009), "Məktəbəqədər təhsil haqqında" (2017), "Peşə təhsili haqqında" (2018), "Ümumi təhsil haqqında" (2019) qanunları ölkəmizdə təhsilin bütün mərhələləri üzrə dövlət siyasətinin uğurla həyata keçirilməsinə xidmət edir. Yeni təhsil mühiti və yeniləşmiş Azərbaycan təhsili xalqımızı və ölkəmizi bütün yönələri ilə irəli aparmaq missiyasını müvəffəqiyyətlə həyata keçirir. Son 16 ildə Azərbaycanda 3 mindən çox məktəbin tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, müasir texnologiya ilə təchiz olunması inqilabi nailiyyət, Azərbaycan təhsilində yeni zirvədir.

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafı üçün yeni üfüqlər açmışdır. Planetin riayizəyət mögikəni Lütfi Zadə Azərbaycan elminə dünya şöhrəti qazandırmışdır. Modern düşüncəli İlham Əliyevin siyasi-diplomatik ərəsi işə milli elm və mədəniyyətimizi yeni mərhələyə çıxarmışdır. Dünya şöhrətli Xalq rəssamı Tahir Salahovun böyük sənətdə Zirvəyə na maddi-texniki bazasına, nə də elmi-pedaqoji potensiallarına görə əsaslı şəkildə fərqlənir. Naxçıvan Dövlət Universitetinin müasir inkişafı dünyanın ən yaxşı universitetləri ilə müqayisə oluna bilər. ADA Universiteti yeni tipli universitet quruculuğuna örnəkdir. Ali Neft Məktəbi müstəqil dövlətin neft strategiyasını həyata keçirə biləcək yüksəkixtisaslı mütəxəssislər hazırlayan müasir tipli ali təhsil ocağıdır.

Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Dillər Universiteti, Pedaqoji Universitet, Slavyan Universiteti və başqa ali təhsil müəssisələri qısa müddət ərzində yeniləşmənin və müasirləşmənin nümunəsini göstərmişdir. Xəzər Universiteti dövlət və özəl ali məktəblərin rəqəbat mühitində tarazlığı qoruyub saxlamaq imkanları ilə ağırlıq təşkil edən ali məktəb statusunu məsuliyyətlə yerinə yetirir. Ali təhsil sahəsində baş verən bu yeniləşmə hərəkatı nəticə etibarilə təhsilin digər mərhələlərində də müasirləşməyə özünün müsbət təsirini göstərir.

Nəhayət, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərindəki böyük qələbəsi, Əlahiddə Azərbaycan Ordusunun 2018-ci ilin uğurlu döyüş əməliyyatları nəticəsində Naxçıvan Muxtar Respublikasındakı 11 min hektarlıq ərazini işğaldan azad etməsi və Ermənistan üçün strateji

əhəmiyyətə malik olan İrəvan-Laçın magistral yoluna nəzarəti ələ keçirməsi yeni tarixi epoxanın çox mühüm hərbi-siyasi uğurudur. Azərbaycan əsgərinin düşmən sərhədində yerləşən, dəniz səviyyəsindən 1800 metrlik yüksəkliyə malik olan Şəhur rayonu ərazisindəki Qızılgəyinin ən uca nöqtəsinə Azərbaycan bayrağını taxması hərbi tariximizin böyük hadisəsidir.

Cəbrayıl rayonunun işğaldan azad olunmuş Çocuq Mərcanlı kəndində yenidən insanların məskən salması, Naxçıvan Muxtar Respublikasındakı Günnüt kəndinin düşmən tapdağından xilas edilməsi Dağlıq Qarabağın saba-hına nikbin baxmağa əsas verir. Bu real hadisələr bir daha göstərir ki, hansı yolla olursun Azərbaycan dövlətinin işğal edilmiş ərazilərini geri qaytaracağı, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı gün çox da uzaqda deyildir.

Prezident İlham Əliyevin böyük məsuliyyət və məhərətiə apardığı hərbi və sülh siyasətinin real nəticələri Azərbaycanın haqq işinin, ədaləti mübarizəsinin qalib gələcəyinə böyük ümid yaradır. Azərbaycan xalqı möhkəm inanır ki, Dağlıq Qarabağ münacişəsi məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatdırılacaqdır.

Nəhayət, Heydər Əliyev-- İlham Əliyev epoxası çoxəsrlək Azərbaycan tarixində möhtəşəm Zirvədir. İlham Əliyev ərəsi tarixə zirvələr epoxası kimi yazılmaqda davam edir. Müstəqil Azərbaycan Respublikası müasir inkişafın İlham Əliyev zirvələri dövrünü yaşayır. Dünya liderləri sırasında özünəməxsus yeri və mövqeyi olan görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı və ölkəmizi böyük bacarıqla, qətiyyətlə, uzaqgörənliklə Zirvədən Zirvəyə və Qələbədən Qələbəyə doğru aparmaqda davam edir. Bu gün Azərbaycan dünyanın Qafqazdan ucalan yeni bir zirvəsi kimi görünür.

Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin komandanlığı ilə fəth ediləcək növbəti Zirvə Dağlıq Qarabağ və Şuşa qalası olacaqdır!..

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 11-də yenidən ölkəmizin Rəhbəri seçilməsinin bir ili gürülan işlərin, həyata keçirilən tədbirlərin, qazanılan nailiyyətlərin miqyasına görə bir neçə illərə bərabər tarixi addımdır. Müstəqil Azərbaycan dövləti və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə daha neçə-neçə uğurlu illər, möhtəşəm zirvələr, işıqlı sabahlar gözləyir.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik

(əvvəli 1-ci səhifədə)

Görüşdə Azərbaycan ali Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münacişəsi müzakirə olunub. Prezident İlham Əliyev münacişəsinin hazırkı vəziyyəti barədə məlumat verib. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcürbəyə malik olduğunu qeyd edib.

Aktau, 12 avqust 2018-ci il

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarınn V Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Xəzəryanı dövlətlərin dövlət başçılarınn V Zirvə toplantısını açıq elan edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev "Xəzər günü" ilə eyni vaxtda keçirilən sammitin əhəmiyyətindən danışib.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxışında deyib:
"2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarınn Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan "Xəzər dənizində təhlükəsizlik sahəsində

əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və bəliqçilik zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Samitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, məhriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir".

Samitdə çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov zirvə görüşünün əhəmiyyətinə toxunaraq onun Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da inkişafına güclü təkan verəcəyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin dərindənəlməsinə xidmət edəcəyini bildiriblər.

Soçi, 1 sentyabr 2018-ci il

Soçi şəhərindəki "Boçarov Ruçey" dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti Vladimir Putin:
-- Qeyd etmək istərdim ki, bizim görüşlərimiz mütəməzəm xarakter daşıyır və bu da təbiiədir, qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi çox genişdir. Biz bunu strateji

Düşənbə, 28 sentyabr, 2018-ci il

Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Tacikistan Prezidenti Əlaskinin MDB çərçivəsində fəaliyyəti barədə məlumat verib. Prezident Emoməli Rahmon Tacikistanın

İzmir, 19 oktyabr 2018-ci il

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində iştirak ediblər. Bildirilib ki, "Star" zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. Zavod 5 milyon ton diesel yanacaq istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə döşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını

tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsalatla başladıq zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdəki çıxışında deyib:

"Bu gün Türkiyə --Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz "Star Rafineri"nin açılışına toplaşmışıq. Xatırlayram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliəğada "Star"ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ışı çıxışında deyib:

"Taxminən bir ay bundan əvvəl Bakınn Qafqaz İslam Ordusu tərəfindən azad edilmişdən 100 illiyi tədbirləri ilə əlaqədar azərbaycanlı qardaşlarımızla bir yerdə idim. Bakıda şanlı Türkiyə və Azərbaycan ordularının hərbi paradını qardaşlarımızla birlikdə həyataçın və qürurla izlədik. Türkiyə hərbi birlikləri azərbaycanlı qardaşları ilə keçmişdə necə ciyin-ciyyəinə vuruşmuşdularsa, həmin gün də eləcə ciyin-ciyyəinə addımladılar. Bu parad iki ölkə arasında əməkdaşlığın, iki dövlət, bir millət olmağımızın göstəricisi idi".

Minsk, 19 noyabr 2018-ci il

Azərbaycan Prezidenti İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətk görüşündə dost ölkənin lideri deyib: "Danışmağa mövzu var. Bizim bütün sahələrdə -- həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkün, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusla bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq".

Azərbaycan Prezidenti İlham Əliyev:
"Bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələr yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır. Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycan çox xoş münasibət bəsləyirlər... Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları -- bizim məsələləri necə həll etməyimiz, qarşıya qoyulmuş hədəflə doğru necə gətməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırduğumuz məsələlərin həll dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir".

Hazırladı:
İntifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"



2019-cu ilin 15 aprel günü dünya şöhrətli Azərbaycan alimi akademik Z.Ə.Əliyevanın əbədiyyətə qovuşmasından keçən illərin 34-cü anım günü olsa da, bu böyük düha sahibinin həyatının ayrı-ayrı detalları vərəqləndikcə daxilən inanır və əmin olursan ki, onun şərəflə yaşanan ömrü heç də 62 təqvim ili ilə məhdudlaşa bilməz. İnənirsən ki, Allah-taala ona dünya durduqca ürəklərdə, qəlblərdə yaşayabilmə imkanı nəşib edib. Zərifə xanımın gələcək nəsillər üçün qoyduğu irs o qədər zəngin, o qədər dəyərli və çoxqəhərlidir ki, bu zənginlik, bu dəyər, sözün həqiqi mənasında, onun əbədiyaşarlığını təmin edir. Ona görə də ölkəmizin nəinki səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində çalışan görkəmli alim və inzibati işçi kontingenti, eləcə də Vətənimizin sırayı həkimlərindən tutmuş, tibb təhsili alan tələbə-gənclərinə, rezidentlərinə qədər olan bütün tibb işçiləri də Zərifə xanımı daim öz sirlərində görür, onun möhtəşəm alim nəfəsini duyur, hiss edir, yaradıcılıq irsinin zənginliklərindən lazımı qədər bəhrələnmə bilirlər. Bu isə alim ömrünün təqvim məcrasından çıxaraq geniş kəhşəndə qararlaşması, başəriləşməsi, həmişəyaşarlığa qovuşması, anlamını təsdiqləyən gerçəkliyə çevrilir.

Akademik Zərifə xanım Əliyeva irsinə olan səmimi məhəbbətdə, inam və etiqadda ülvə bir yenilməzlik var. Bu elə bir ülvyyətdir ki, ona heç bir saxtılıq, heç bir mübaligə yol tapmaqda qadir deyildir. Zərifə xanımı yaxından tanıyanlar onun haqqında danışanda, hər anı, hər incəlikləri ürəkdən, səmimiyyət duyğuları hopmuş cəmiliklərdən deyirlər. Ona görə də Zərifə xanım haqqında onun layiq olduğu dərəcədə deyilən hər bir xoş söz, elimizin ibarəsi ilə desək, “insanın ürəyinin ən incə tellərini titrədir”. Çünki Azərbaycan övladlarının akademik Zərifə Əliyevaya şəxsiyyətinə və irsinə olan məhəbbəti səfədr, təmizdir, səmimidir, riyadanuzaq, təzyiqdənirəkdir. Mən akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində ülvyyətdə doğru gedən dəyişiklikləri keçən əsrin 60-cı illərinin əvvəllərindəki tələbəlik illərimdən şahidlik edə-edə gəlmişəm, dünya alimlərinin onun haqqında söylədikləri möhtəşəm həqiqətlərə həmişə fəxr etmişəm.

Buna görə həm də keçən əsrin 60-cı illərinin əvvəllərində bizim qrupda göz xəstəlikləri fənni üzrə təcrübə dərsləri aparən tibb elmləri namizədi, dosent Zərifə xanım Əliyevaya minnətdaram. Çünki Zərifə xanım ilk dəfə bizim qrupun tələbələrinə onun bütün nəciyyətləri, insanpərvərliyi bütün ülvyyəti ilə tanıdan məhz Zərifə xanım Əliyeva olubdur. Onun ruhuna hörmətlə yanaşaraq qeyd etmək istəyirəm ki, Zərifə xanım biz tələbələrə xatirində əbədi olaraq yaşayan müəllimlərimizdən biri olub. O, bizə təkcə dərslərlə kifayətlənmir, hər birimizə səmimiyyətlə yanaşır, həssaslıq göstərir və vətənpərvərlik hissləri aşılayır. O, bizə həm də analıq münasibəti bəsləyirdi.

O vaxtlar N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrası Azərbaycan SSR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bazasında – Filarmoniyasının yanında bağın içərisindəki binada yerləşirdi. Həmişə hər şeydən xəbərdar olan tələbələr eşitmişdilər ki, Zərifə xanımın bacısı Zərifə xanım Əliyeva həmin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun böyük

çarpırdı və əsas da o idi ki, bu, çox təbii alınırdı. Bu məqamda həmişə çıxaraq qeyd etmək istəyirəm ki, belə ünsiyyəti bizim qrupun tələbələrinə, həm də bizə anatomiya fənnindən dərslər deyən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı Bəkəxanım Əliyevə tərəfindən görmüşdük. Biz bu iki böyük müəllimə izahatlarına diqqətlə qulaq asır, dərslərin mövzunu tam mənimsəyir, asudə vaxtlarda sözlədikləri həyatı söhbətlərini də məmnuniyyətlə dinləyirdik.

Yadımdadır ki, Zərifə xanım o vaxtlar bizə Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun böyük elmi işçisi Zərifə xanım Əliyeva və ATİ-nin oftalmologiya kafedrasının müdiri, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, professor Ümrisə xanım Musabəyli haqqında, onların oftalmologiya sahəsindəki elmi-tədqiqat işlərinə və bu işlərin elmi-praktik dəyərinə dair maraqlı söhbətlər aparırdı. Biz dəfələrlə həm həkim, alim personalının, həm də xəstə kontingentinin onlara necə böyük hörmət və məhəbbətlə yanaşmalarının şahidi olmuşduq, daha doğrusu bunu hər addımda görür və hiss edirdik. Mən tale qismətimiz olan Zərifə xanımın

giyadır. Ona görə də görkəmli alim qəlbinin səsinə qulaq asaraq bunları qələmə almamağın mümkünsüzlüyünü var gücü ilə hiss edəndə məşhur “Yüksək etimad” kitabını yazıb onu tibb sahəsində çalışan bütün mütəxəssislərin stolüstü kitabına çevirə bildi. Sonralar bu kitab “nəziyə” yazanlar da tapıldı. Lakin Zərifə xanım Əliyevanın qəlbinin dərinliklərindən, insanlıq məhəbbəti hopub gələn bir kitabın bir sözü, bir cümləsi belə titrəmədi, əksinə, onun təsir qüvvəsi yüz qat artdı, çoxaldı. Akademik Z.Əliyevanın qələmə aldığı əsərlər içərisində həkimlik deontologiyasına həsr etdiyi “Yüksək etimad” kitabı öz orijinallığı, mövzu genişliyi, fəlsəfi motivləri, tərbiyəvi əhəmiyyəti, etik norma meyarları cəhətdən son dərəcə əhəmiyyətli və lazımlı əsərlərdəndir.

O vaxtlar biz tələbələr əbədi məhəbbət və mərhəmət nəğməsinə bənzər bu ömrü yolunun tarixi an firsətini, bəlkə də, tam şəkildə dərk edib dəyərləndirə bilmirdik. Ancaq xoşbəxtlik ki, biz o anı yaşamış, o ünsiyyəti görmüşük, onu tələbə qəlbimizlə öz bildiyimiz kimi yazmaqda, obyektiv dəyərləndirə bilməkdə yarılmamışıq. Yadımdadır ki, biz 1966-cı ildə institutu



Əbədi məhəbbət və sədaqət nəğməsi

Azərbaycan Tibb Universitetinin məzunu olduğu gündən həkimlik andının təcəssümçüsünə çevrilən və özü həkimlik deontologiyasının bütün incəliklərini yeni biçimdə dünyaya bəyan edən **Rusiya Tibb Elmləri Akademiyasının akademiki, Averbax mükafatı laureatı, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əziz qızı Əliyevanın unudulmaz, heç vaxt yaddan çıxmaz xatirəsini bu ali tibb təhsili ocağının professor-müəllim həyatı, çoxminli tələbə-gəncləri tərəfindən daim anılmasının, səmimiyyətlə yad edilməsinin şahidi və iştirakçısı olmağın özü belə səmimi anım təskinliklərindəndir. Belə anım təskinlikləri fonunda aparılan yad etmə tədbirlərinin keçirilməsi görkəmli ictimai və elm xadimi akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə göstərilən dərin hörmət və ehtiramın bariz nümunələrindəndir.**



ruhu qarşısında indi də baş əyirəm ki, o, bizdə hələ tələbəlik illərində Zərifə xanımın alim böyüklüyü, vətəndaş aliyyəti, həkim şəfqətliyi haqqında ilk və unudulmaz təəssürlər oyaatmışdı. Bir var ki, böyük alim Əziz Əliyevin irsi ilə də maraqlanmaq nəşib olmuşdu. Bu paralel araşdırmalar mənə çox kömək etdi. Məntiqə başa düşüb, dərk etdim ki, Zərifə xanım niyə namizədlik dissertasiyasının mövzunu Azərbaycanca ən çox yayılmış göz xəstəliklərindən olan traxoma xəstəliyinin epidemiologiyasına, müalicəsinə və onun qarşısının alınması üçün profilaktik tədbirlərin işlənilməsinə həsr olunubdur. O, bununla bir növ görkəmli dövlət və elm xadimi olan atası Əziz Əliyevin XX əsrin 30-40-cü illərində ölkədə traxomanın ləğvi üzrə apardığı işləri yeni rəkrusda davam etdirirdi.

Böyük anatomiya-alim Kamil Balakışiyev deyirdi ki, müəllim hər şeydən əvvəl dərslər dediyi tələbələrə öz övladı qədər sevməyi bacarmalıdır. Əgər müəllimdə dərslər dediyi tələbəyə qarşı belə münasibət yoxdursa, o, fənnini tələbəyə nə sevdirə bilər, nə də onu mütaliyəyə cəlb edə bilər. Bu xüsusiyyətlər Zərifə xanım Əliyevada qəbəri şəkildə nəzərə

bitirəndə görkəmli ictimai xadim və alim Maqşud Əliyevə ATİ-yə təzəcə tədris işləri üzrə prorektor vəzifəsinə göndərilmişdi. Maqşud müəllim həmin ilin iyun ayının əvvəllərində institutun qrup nümayəndələrini, fəallarıni yığib söhbət keçirdi, hər birimizi dinləyəndən sonra buraxılış gəcəsində çıxış etmək üçün iki nəfəri seçdi. Onlardan biri indiki nevrologiya və tibbi genetika kafedrasının professoru Zakir Əliyev, digəri isə mən oldum. Tədris işləri üzrə prorektor Maqşud Əliyevə bizə keçirilən məzun gəcəsində çıxış etmək üçün istiqamət verdi. Filarmoniyanın yay salonunda keçirilən buraxılış gəcəsində mən Azərbaycan Dövlət Tibb İnstitutunun ağsaçlı loğmanlarından, qayğıkeş müəllimlərdən danışaraq, onlara məzun tələbələrimiz adından təşəkkür və minnətdarlığımızı yetirdim. O, şəxsiyyətlər sırasında Zərifə xanım Əliyeva və Zərifə xanım Əliyevanın da adlarını hörmətlə qeyd etdim.

Mən heç bir mübaligəyə yol vermədən səmimi deyərdim ki, o vaxtlar Zərifə xanım Əliyeva ilə Zərifə xanım Əliyeva bacıları bizim gözümüzə, tələbə təfəkkürümüzə ən əlqətməz zirvəyə çevrilmişdilər. Bizim buraxılış bayramımızdan 10 il sonra 1976-cı ildə ölkəmizin elmi elitasından rəsmi xəbər çatdırıldı ki, Zərifə xanım Əliyeva

söyləyirdi. Zəhra xanım çıxışında deyirdi: “Mənim bəxtimə uzun illər Zərifə xanımın dostluq etmək, onun həssaslığını, qayğıkeşliyini, insansevarlığını, səxavətli xeyrixahlığını, təkrarolunmaz dərəcədə parlaq ruhunu bütün əzəməti ilə hiss etmək səadəti nəşib olub”.

1977-ci ildə indiki Azərbaycan Tibb İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 80 illik yubileyi keçirildi. Həmin tədbirdə Zərifə xanım Əliyevanın çıxışı maraqlı dirlənildi və onu dinləyənlərin yaddaşında həmişəlik qaldı.

Azərbaycan aliminin apardığı tədqiqat işlərinin mövzuları üzrə və digər mövzularda qələmə aldığı çoxsaylı elmi əsərlər, monoqrafiya və kitablar hazırda da oftalmoloq həkimlər, tələbələr tərəfindən geniş istifadə olunur. Bu da o deməkdir ki, bu kitablar bütün dövrlər üçün yazılmış kitablardır və onlar öz aktuallığını heç vaxt itirmir.

Zərifə xanım Əliyevanın doktorluq dissertasiyası müdafiəsindən sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasında əvvəl professor, sonra isə kafedranın müdiri vəzifəsinə seçilməsi alimin tədris sahəsindəki bacarıqlarının tam şəkildə üzə çıxmasına təkan verdi.

Azərbaycan hər şeyi etməyə, hər yeni layihəni həyata keçirməyə bir alim ömrü kifayət etməyə bilər. Lakin alimin xalqın gələcəyi namına xeyrli bir addım, söylədiyi tutarlı bir fikir, irəliləyən şeylər çox mühüm bir ideya, yazdığı lazımlı bir kitab da onun tarixdə əbədi yaşamasına bəs edər. Akademik Z.Əliyevanın gördüyü titanik işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları ona geniş şöhrət qazandırdı. ATU-nun oftalmologiya kafedrasında çalışan mütəxəssislərin böyük əksəriyyəti özlərini akademik Zərifə xanım Əliyeva elmi məktəbinin yetimləri və davamçıları hesab edirlər. Görkəmli alim 150-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtiraya və 12 səmərəsizdiriciliyin müəllifi olub. Onun qələmə aldığı “Ağır virus konyunktivitləri”, “Gözün hidrodi-namik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün peşə ilə əlaqədar dəyişiklikləri və görmə-sinir yolları”, “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiagnoptikamızın əsasları” adlı kitabları və digər araşdırmaları oxucular tərəfindən tez-tez müraciət olunan əsərlərdəndir.

Görkəmli alim 1979-cu ildə Bakı məişət kondisionerləri zavodunun nəzdində Azərbaycan SSR Elmlər Akademiyasının akademik A.İ.Qarayev adına Elmi-Tədqiqat Fiziologiya İnstitutunda görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan ilk unikal laboratoriya təşkil

edərək, gözün peşə xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olubdur.

Alim haqqında cild-cild əsərlərin, məqalə və xatirələrin yazılması, ona olan el məhəbbətinin daim güclənməsindən xəbər verir.

Yadımdadır ki, 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daha bir ildırımsürətli xoş xəbər yayıldı. Əslində, bu xoş xəbər bütün Azərbaycana yayılmışdı və bütün alimlərə çatdırılmışdı. Xəbərdə bildirilirdi ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə Əziz qızı Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına və diplomuna layiq görülmüş. Bu da o demək idi ki, Z.Ə.Əliyeva keçmiş SSRİ miqyasında belə mötəbər təltifə layiq görülmə ilk qadın-oftalmoloq idi. Azərbaycana basucalıq gətirən, Vətən elmini yüksəkliyə qaldıran belə şərəfli təltifə kim biganə qala bilirdi? Kim buna sevinməzdi?

1985-ci il aprelin 15-də Moskva şəhərində əbədiyyətə qovuşan akademik Zərifə xanım Əliyevanın cənəzəsi sonralar Moskvanın Novo-Devichye qəbiristanlığında Bakıya gətirilərək, Fəxrli xiyabanda atasının qəbrinin yanında dəfn olundu.

Zərifə xanım şəxsiyyətini əziz tutan görkəmli heykəltəraş, monumental “Elegiya” əsərinin müəllifi akademik Ömər Eldarov Zərifə xanım haqqında xatirələrində yazır: “Mən Zərifə xanımın xoş bir təsadüf nəticəsində tanış olmuşam. Naxçıvan şəhərində iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əlirza oğlu Əliyevin büstünü hazırlayırdım. Xalqımızın bir böyük oğlunun həmin büstünün kamill və obrazlı çıxması üçün var gücümədən istifadə edirdim. Bu, olduqca məsuliyyətli bir iş idi. Həmin ərəfədə Zərifə xanım iki dəfə mənim emalatxanama təşrif buyurdu. O, uzun müddət büstü seyr edərək hərdən elə təəccüblə baxırdı ki, heyrlənirdim. Axı o, böyük tibb alimi olsa da, heykəltəraş deyildi. Mən o vaxtlar təəccübümü gizlədə bilməyərək ondan soruşdum ki, heykəltəraşlığın sirlərini haradan bilir. O, bu zaman gülümsəyib dedi: “Bunun üçün heykəltəraş olmaq lazım deyil. Mərhəmət yaratdığınız insanı məndən yaxşı kim tanıya bilər ki...” Həmin qısa zaman ərzində mən özümdən asılı olmayaraq bir heykəltəraş kimi onun işqılı obrazını beynimə həkk edə bilmişdim”.

Tale elə gətirdi ki, heykəltəraş Ömər Eldarov Fəxrli xiyabanda ziyarətəgahə çevrilən və akademik Zərifə xanım Əliyevanın xatirəsini əbədləşdirən və əsl sədəv olan “Elegiya” əsərini yaratdı. O, beyninə o vaxtdan həkk etdiyi Zərifə xanımın işqılı obrazını yenidən dünyaya bəxş etdi.

Böyük insan hissi ilə və təəddüdsüz demək olar ki, həm tibbi, həm də digər sahələr üzrə biliklərə yiyələnmənin bütün Azərbaycan gənclərinin yollarına işıq saçan görkəmli ictimai xadim və elm xadimi, akademik Zərifə xanım Əliyevanın bitib-tükənməz zəngin irsindən indiki və gələcək nəsillər hər zaman ləzzətlənəcəklər, elmin, təhsilin yeni zirvələrini inamla fəth edəəcəklər. Bu da dünya şöhrətli alimin xatirəsinin anım günündə ona olan ən dəyərli hörmətin, dərin ehtiramın nümunələrindən biri kimi ölkəmizin tibb tarixində özünə yeni cığır, yeni yollar açacaq.

MÜBARİZ ALLAHVERDİYEV, Azərbaycan Tibb Universiteti insan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, Əməkdar müəllim

Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin mühüm istiqamətlərdən birini təşkil etməsi heç kimə sirr deyil. Yaxın qonşuluq və ortaq tarix münasibətlərimizi günün tələbləri səviyyəsinə yüksəltməyə sövq edir. Ümummilli lider Heydər Əliyevin Rusiya ilə münasibətlərimizin güclənməsinə yönəlmiş siyasi kursu bu gün yeni reallıqlara uyğun müvəffəqiyyətlə davam etdirilir. Hər iki ölkə liderləri arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər, eləcə də çoxsaylı görüşlər və qəbul olunmuş qərarlar Azərbaycan və Rusiya arasında əlaqələrin daha da güclənməsinə şərait yaradır.

Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu realiti hər iki ölkənin rəhbərləri çıxışlarında dəfələrlə səsləndirmişlər. Ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və mehriban qonşuluq əlaqələrinin formalaşması

edilmiş, bir sıra mühüm sənədlər imzalanmışdır. Prezidentlərin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün nümayiş etdirdikləri qarşılıqlı maraq və buna əsaslanan siyasi iradə də mühüm perspektivlərdən xəbər verir. Bundan başqa, dövlət

4 faiz artaraq 340 milyon dollar olmuşdur.

Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-dək Rusiya kapitalı müəssisə fəaliyyət göstərir. Bu günədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 milyard dollar investisiya yatırmışdır. Azərbaycanın Rusiyaya sərmayə qoyuluşunun həcmi isə 1,2 milyard dollardan çoxdur. Ötən il Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi əvvəlki ilə müqayisədə 20 faizədək artaraq 2,5 milyard dollar təşkil etmişdir. Sahibkarlıq birlikləri arasında, o cümlədən, kiçik və orta biznes xətti ilə əlaqələr genişlənməmişdir. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şəxələndirilməsi üçün tədbirlər görülür.

Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Bakı Slayvan Universiteti fəaliyyət göstərir. Bundan başqa, aprelin 11-də isə Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasiminin keçirilməsini humanitar əlaqələrin sürətlə inkişaf etməsinin gözəl təsdiqi kimi göstərmək olar. Gələn il Azərbaycan Mədəniyyəti Günlərinin Rusiyada keçirilməsi planlaşdırılır. Təbii ki, bu layihə Rusiya və Azərbaycanın yaxınlaşmasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr də önəmli rol oynayır. Hər iki ölkə



Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsi məmnunluq doğurur

münasibətlərin strateji xarakter almasına imkan yaratmışdır. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin Azərbaycanın xarici siyasətində mühüm yer tutduğunu dəfələrlə vurğulamışlar. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlər arasında yaranmış xoş işgüzar münasibətlər və konstruktiv dialoq qarşılıqlı əlaqələrin inkişafına müsbət təsir göstərir. Təkcə ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşmüşlər. Prezident İlham Əliyev Rusiyaya 3 səfər etmiş, Prezident Vladimir Putin IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmişdir. Bu görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə

rəsmilərinin və iş adamlarının çoxsaylı səfərləri də qarşılıqlı əməkdaşlığa verilən böyük önəmin göstəricisidir. Rusiya Azərbaycan üçün çox əhəmiyyətli tərəfdaşdır. Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. İki ölkə arasında iqtisadi əməkdaşlığa dair yol xəritələri əlaqələrin daha da genişlənməsinə, həmçinin, əmtəə dövriyyəsini artırmağa imkan verir. 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatmışdır. Aprelin 4-də Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda bildirilmişdir ki, cari ilin ilk iki ayında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa söykənən uzunmüddətli və etibarlı əməkdaşlıq, eyni zamanda, hər iki ölkə xalqları arasında mədəni və humanitar əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir, dostluq münasibətlərinin sağlam istiqamətdə inkişafına zəmin yaradır. Əlbəttə ki, humanitar əlaqələr dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi ölkələrimiz və paytaxtlarımız üçün mühüm əhəmiyyət daşıyır. Moskva da Azərbaycanın görkəmli sənət adamlarının yubileylərinin keçirilməsi bu əməkdaşlığın bariz nümunəsidir. Bundan başqa, Azərbaycanda rus dilinin tədris olunduğu 340-dan çox ümumtəhsil məktəbi, M.V.Lomonosov adına

parlament nümayəndələrinin qarşılıqlı səfərləri Azərbaycan və Rusiya arasında əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir. Bu mənada Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko-nun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrarası münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyət daşıyır.

Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, həmçinin parlamentlərarası əlaqələrimizə yeni impuls verəcəyinə əminliyini ifadə edərək demişdir ki, Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir: "O zamanlardan bəri ölkələrimiz arasında güclü strateji tərəfdaşlıq formalaşmışdır. Dövlətlərimizin başçıların

çoxsaylı görüşləri və səfərləri ikitərəfli möhkəm hüquqi baza yaranmasına imkan vermiş və iki ölkə arasında dövlət və hökumət səviyyəsində 227 ikitərəfli sənəd imzalanmışdır". Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko da bildirmişdir ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur: "Bunun sayəsində biz hər zaman açıq dialoq aparırıq, ikitərəfli münasibətlərimizin inkişafı məsələlərini, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə edirik. Bu dialoq çox dəyərlidir. Xalqlarımızı həm də çoxsərlilik dostluq

əlaqələri, ortaq tarix, mədəniyyət birləşdirir". Görüşdə Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyi vurğulanmışdır. Məlumdur ki, Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması Rusiyada yüksək dəyərləndirilir. Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin qorunub saxlanılmasına çalışır.

Aprelin 12-də Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko-nun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə xanım Valentina Matviyenko

Azərbaycanın "Dostluq" ordenini təqdim etmişdir. Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının şərcənamı ilə bu ordenlə təltif olunmuşdur. Əminliklə demək olar ki, müasir mərhələdə iki ölkə arasındakı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hazırda Azərbaycan və Rusiya ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirlər.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"



Daha geniş əlaqələr:
Ankara-Moskva
xəttində fəallıq artır

Rusiya mətbuatı Türkiyə Prezidentinin Moskva səfərinə xüsusi diqqət yetirib. Qərblə böyük geosiyasi mübarizə aparən Kreml üçün Türkiyə faktorunu ciddi rol oynayır. İki böyük dövlət arasında müxtəlif sferalarda əməkdaşlığın inkişaf etməsi hər iki tərəf üçün faydalıdır. Bu dəfə də iki Prezident Yüksək Əməkdaşlıq Şurası çərçivəsində əlaqələrin mümkün inkişaf imkanlarını müzakirə etməli idilər. Bununla yanaşı, hazırda dünya siyasətinin gündəmində olan məsələlərin da masa üzərinə qoyulacağı məlum idi. Həmin çərçivədə isə regional əhəmiyyətli problemlər haqqında fikir mübadiləsi gözlənilirdi. Təbii ki, həmin kontekstdə Suriya məsələsinin üzərindən sü-kula keçmək olmazdı. Bütün bu proqnozlar özünü doğruldub. İki Prezident səmərəli müzakirələr aparıb.

Putin-Ərdoğan görüşlərində iqtisadiyyat, enerjiyə və ticarət sahələrində əlaqələr həmişə geniş müzakirə edilir. Bu dəfə də tərəflər hər üç sfera ilə bağlı ətraflı danışıqlar aparıblar. Hazırda Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 26 milyard ABŞ dolları həcmindədir. Bu rəqəmin 100 milyard dollara çatdırılması nəzərdə tutulur. Maraqlıdır ki, hər iki ölkə ticarətdə

verir. V.Putinin dediyinə görə, indi ortaq mövqe olmasa da, Moskva Türkiyə ilə bu sahədəki əlaqələrə xüsusi önəm verir. Çünki Türkiyə böyük bazarıdır və həm də Avropaya çıxışıdır. Türkiyə üçün də Rusiya ilə etibarlı tərəfdaşlıq əhəmiyyətlidir.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Türk axını" layihəsi ilə bağlı ətraflı müzakirə aparıblar. Onlar bu layihə çərçivəsində boru çəkmə prosesinin yeni mərhələsinə qədəm qoyulduğunu vurğulamaqla yanaşı, işi sürətləndirməyi də zəruri hesab ediblər. Maraqlıdır ki, Türkiyə qaza olan ehtiyacının 50 faizini Rusiyanın hesabına təmin edir. Bu rəqəmin artı-çağı gözlənilir. Bu o deməkdir ki, yaxın perspektivdə Türkiyə əhəmiyyətli dərəcədə qaz məsələsində Rusiyadan asılı ola bilər.

Bunlarla yanaşı, ekspertlər iki ölkə arasında hərbi-sənaye və silah ticarəti üzrə əməkdaşlığın inkişafına da ciddi maraq göstəriblər. Bu sırada "S-400" zenit-raket kompleksləri üzrə sazişin yerinə yetirilməsi məsələsi gündəmdə idi. Türkiyə Prezidenti bu məsələnin bitdini və müzakirə olunmayacağını bəyan edib. Yəni Türkiyə bu silah kompleksini alır. Pullar ödənilir və indi həmin komplekslərin vaxtında təhvilə baş tutmalıdır.

Bundan əlavə, tərəflər silah istehsalının digər istiqamətləri üzrə də ortaq layihələr üzərində işləyə bilərlər. Həmin məsələni V.Putin vurğulayıb. O, bu istiqamətdə müzakirələrin aparıldığını deyib. Ekspertlər də hesab edirlər ki, Rusiya və Türkiyə birgə silah istehsal edə bilərlər. Konkret olaraq bunun nə zaman

Haləlik konkret hansı qərarın qəbul edildiyi barədə informasiya verilmir. Lakin sübhə yoxdur ki, Türkiyə həmin məsələnin həlli üçün nə lazımdırsa, edəcək.

Bütün bunlar Türkiyə Prezidentinin Moskva səfərinin əhəmiyyətli geosiyasi hadisə olduğunu göstərir. R.T.Ərdoğan Türkiyə və Rusiyanın müstəqil dövlətlər kimi addım atdıqlarını bəyan edib. Yəni onların addıqları qərarlarda ilk növbədə milli maraqlar üstünlük təşkil edir. Bu səbəbdən həm "S-400"lərlə bağlı layihə, həm də Suriya məsələsində kimsə ilə məsləhətləşməyə ehtiyac yoxdur. Bu o deməkdir ki, Ankara Amerikanın etirazlarına baxmayaraq, öz siyasətini davam etdirəcək. Bir sıra ekspertlər bunu Qərb-Türkiyə münasibətlərində problem yarada biləcək amil kimi qiymətləndirirlər.

Eyni zamanda, Türkiyənin seçdiyi kursdan çəkilməyəcəyi aydın hiss edilir. Deməli, gözləmək olar ki, hələ Türkiyə ilə Amerika və Avropa arasında münasibətlərdə müəyyən gərginlik qalacaq. Rusiya ilə əlaqələrin inkişaf etməsinə baxmayaraq, müəyyən sualların meydana çıxması istisna edilmir. Məsələn, Yaxın Şərq və Cənubi Qafqazda münasibətlərin həllində iki böyük dövlət arasında münasibətlər tam aydın deyil. Burada vəziyyət müəkkəbdir. Bu səbəbdəndir ki, Ankara və Moskva münasibətlərlə bağlı ümumi sözlərdən başqa bir fikir bildirmirlər. Lakin bu, regionda geosiyasi gərginliyin azalması anlamına gəlmir. Bu istiqamətdə qeyri-müəyyənlik qalmaqdadır.

Vurğulanan çatlılıqlara rağmen, Rusiya-Türkiyə münasibətlərinin inkişafı region üçün müsbət hal sayılmalıdır. İki qüdrətli dövlətin ortaq fəaliyyət göstərməsi bir çox problemlərin həllinə nail olmaq şansını yaradır. Burada irən faktorunu da nəzərə almaq gərəkdir. Ankara ilə Moskva-nın əməkdaşlığı Tehranın da əməkdaşlıq istiqamətində fəal olmasına əlavə imkan yaradır. Suriya məsələsində əməkdaşlıq buna nümunədir. Gözləmək olar ki, Türkiyə Prezidentinin Moskva səfəri həmin kontekstdə daha geniş miqyasda regional əməkdaşlığa təkan verəcək. Bu isə bütün region xalqları üçün faydalıdır.

NEWTİMES.AZ



Bir-birindən bəhrələnen MƏDƏNİYYƏTLƏR

Bu il aprelin 11-də Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub. Bu əlamətdar hadisə ölkə ictimaiyyətində dərin maraq hissi ilə qarşılanıb. Bakı Dövlət Universitetinin (BDU) professoru, filologiya elmləri doktoru Leyla Gərayzadə bu barədə dedi:



– Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi xəbərini eşidib çox sevindim. Hesab edirəm ki, bu mühüm tədbir xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirməyə xidmət edir.

Mən uzun illərdir ki, BDU-nun tələbələrinə rus ədəbiyyatı fənnini tədris edirəm. Qeyd etmək lazımdır ki, istər klassik, istərsə də müasir rus ədəbiyyatı dünya ədəbiyyatının, bütövlükdə, bəşər mədəniyyətinin ən parlaq zəhifələrindən biridir.

Ölkəmizdə rus dili və mədəniyyətinə maraq hər zaman böyük olub. Təsədüfi deyil ki, Azərbaycanda rus dilində çox sayda orta məktəblər, Rusiyanın aparıcı ali məktəblərinin filialları, Rus Dram Teatrı və digər mədəniyyət ocaqları uğurla fəaliyyət göstərir. Rusiya xalqı da Şərq mədəniyyətinə, o cümlədən qədim və zəngin Azərbaycan mədəniyyətinə özlərinə hörmət və rəğbətlə yanaşır. İki xalqın mədəniyyəti bir-birindən öyrənir və bəhrələnin.

Sevindirici haldır ki, son illər müstəqil Azərbaycan və Rusiya dövlətləri arasındakı münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Mən Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko-nun səsləndirdiyi bu sözlərlə tamamilə şərikəm: "Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində aralarında səmimi, etimada söykənən münasibətlərin olduğu prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var".

Bu məqamda xalqımızın bu gözəl deyimini xatırladım: "Dost gəlişi bayram olar". Həqiqətən, belədir! Həqiqi dostluq, qardaşlıq böyük sərvətdir. Nə yaxşı ki, müstəqil dövlətlərimiz, xalqlarımız dost, qardaş kimi davranırlar, bir-birinin tarixinə, ədəbiyyatına, mədəniyyətinə hörmətlə yanaşırlar.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
"Xalq qəzeti"

Yüksək səviyyəli əməkdaşlıq: Ərdoğanın Moskva səfərinin nəticələri

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Rusiya paytaxtında mehribanlıqla qarşılayıblar. Prezident Vladimir Putinlə aparılan danışıqlar da konstruktiv ruhda keçib. Tərəflər bir sıra məsələlər üzrə razılıq əldə ediblər. Rusiya Prezidentinin etiraz etdiyi kimi dövlət başçılar kifayət qədər işgüzar şəraitdə real müzakirələr aparıblar. Bəzi məsələlərdə, məsələn, təbii qazın qiymətində ortaq mövqe formalaşdırmaq mümkün olmayıb. Lakin bu istiqamətdə müzakirələr davam etdirilir və tərəflər ortaq nəticəyə gələ bilərlər. Bu kontekstdə V.Putin Türkiyənin Rusiya üçün əhəmiyyətli tərəfdaş olduğunu bir daha vurğulayıb. Eyni zamanda, tərəflər digər məsələlər üzrə də faydalı müzakirələr aparıblar. İqtisadiyyat, ticarət, enerji, turizm kimi sahələrlə yanaşı, mədəniyyət, humanitar sferalarda da əməkdaşlığa olan ehtiyac vurğulanıb. Aparılan danışıqların fonunda bu səfərin geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.

maneəsiz Türkiyəyə səfər edə bilməsi üzərində iş gedir.

Prezidentlər ənənəvi olaraq enerji sahəsində əməkdaşlığa daha çox diqqət yetiriblər. Rusiyadan qaz ixracının üzərində dayanılıb. Rusiya mediasının yaydığı informasiyaya görə, qiymət məsələsində hələlik ortaq fikrə gəlinməyib. Türkiyə tərəfi konkret müəyyən edilmiş qiymət üzərində dayanır, Rusiya tərəfi isə bazarın tələbatına uyğun davranmağa üstünlük

Geosiyasi aspekt: milli maraqların əhəmiyyəti

Prezidentlər nüvə enerjisi sahəsində əməkdaşlığa da diqqət yetiriblər. "Akku" atom elektrik stansiyasının 2023-cü ildə işə salınması ilə bağlı razılıq əldə edilib. Həmin il Türkiyə Cümhuriyyətinin yardımının 100 illə tamam olub. Rusiya ilə nüvə sahəsindəki əməkdaşlığa Ankara ciddi önəm verir.

baş tutacağı məlum deyil. Lakin danışıqlar aparılır.

Nəhayət, Suriyadakı vəziyyətin müzakirəsi də ekspertləri çox maraqlandırır. Prezidentlər görüşdən sonra keçirdikləri brifinqdə deyiblər ki, Suriyanın ərazi bütövlüyünün təmini məsələsi bir daha müzakirə edilib və ortaq fikrə gəlinib. Bu çərçivədə Suriyada terrorla mübarizədə əməkdaşlıq davam etdirmək haqqında da razılığa gəlinib. Bu bağlılıqda Münbic və İdlib məsələləri üzərində dayanılıb. Moskva İdlibdə terror qruplarının məhv edilməsi zərurətini bir daha vurğulayıb. Türkiyə də PKK/YPG-yə qarşı mübarizənin önəmini xatırladı. R.T.Ərdoğan YPG-nin zərərsizləşdirilməsi məsələsinin mütləq həll edilməsi gərəkliyini diqqətə çatdırıb. Bununla bağlı Türkiyə hərbi əməliyyat keçirməyə tam hazır olduğunu bir daha ifadə edib.

Ancaq həmin əməliyyatla bağlı Moskvanın mövqeyi haqqında konkret fikir bildirilməyib. Səfərdən öncə Türkiyə Prezidenti V.Putinlə bu məsələni müzakirə edəcəyini bildirmişdi.



Beyləqan rayonunun inkişafına daim diqqət göstərilir, bu istiqamətdə işlər görülür, infrastruktur layihələri, sosial layihələr icra edilir. Rayonun inkişafı kompleks xarakter daşıyır və əminəm ki, Beyləqan rayonu bundan sonra da yüksək nəticələr göstərəcək və vətəndaşlar burada qurub yaradacaq, ümumi işimizə töhfə verəcəklər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

13 fevral 2019-cu il. Bu tarix beyləqanlılar üçün xüsusi əlamətdar və unudulmazdır. Ona görə ki, məhz həmin gün Prezident İlham Əliyev Beyləqan rayonuna tarixi səfər etmişdir. Ölkə rəhbəri səfər çərçivəsində Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə–Beyləqan avtomobil yolunun, Beyləqan Olimpiya İdman Kompleksinin, əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix Diyarşünaslıq Muzeyinin, Beyləqan rayonunda yenidən qurulan “Beyləqan-1” yarımstansiyasının açılış mərasimlərində iştirak etmiş, Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur. Rayon sakinləri dövlətimizin başçısını hər yerdə böyük sevgi və həərətə qarşılamışlar. Görüşlərdə Prezident İlham Əliyev onlarla açıq, səmimi və mehriban söhbət etmiş, qayğıları ilə maraqlanmış, arzu və istəklərini dinləmişdir.

Artıq həmin tarixi səfərdən iki ay keçmişdir. Bəs, bu müddət ərzində Prezidentin qarşıya qoyduğu konkret vəzifələr, təklif və tövsiyələrinin yerinə yetirilməsi istiqamətində nə kimi işlər

səfərin təsiri altındayıq, görüş və söhbətlər yaddaşımıza əbədi həkk olunmuşdur. Bu gün Beyləqan öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu yeni mərhələ isə bizdən daha böyük məsuliyyət, iş üslub və metodlarını, təşkilat-idarəetmə məsələlərini daim təkmilləşdirmək, iqtisadi, sosial və mədəni sahələrin inkişafına kompleks yanaşma, möhkəm və ardıcıl icra intizamı, vətəndaşların arzu və istəklərinə həssas münasibət tələb edir.

Ölkə başçısının səfərindən dərhal sonra ümumrəyən müşavirəsi keçirdik. Həmin toplantıda Prezident İlham Əliyevin rayonumuzda olarkən söylədiyi proqram xarakterli çıxışla, qeyd etdiyi məsələlərə və verdiyi tövsiyələrə əlaqədar qarşıda duran konkret hədəflər barədə açıq və səmimi müzakirələr aparıldı, işin daha yaxşı təşkili üçün ictimaiyyət təmsilçilərinin təklif və mülahizələri dinləndi. Əlbəttə, görülməli işlər çoxdur. Ancaq bu heç də bizi qorxutmur. Ona görə ki, biz hər gün, hər saat ölkə Prezidentinin himayəsini hiss edirik. Onun gündəlik diqqət və qayğısı, bölgələrin sosial-iqtisadi inkişafına yönəlmiş

Gülbahar Həsənova – rayon sakini:

– Sevincimizin həddi-hüdudu yoxdur. Ona görə ki, illərlə, onillərlə çəkdiyimiz zəhmətə son qoyuldu. Bizi daha çox təsirləndirən isə odur ki, heç bir maneə olmadan ölkə Prezidenti İlham Əliyevlə görüşdük, onu salamladıq, ürəyimizdən keçənləri, arzu və təkliflərimizi sərbəst şəkildə deyə bildik. O görüş və söhbətləri unutmmaq mümkün deyil. Biz rəhbərimizin sədəliyin, həssaslığının, müdrikliyinin bir daha şahidi olduq. Bir daha gördük ki, bu böyük insan həyatını bütünlüklə öz xalqına, Vətənə, onun daha da inkişaf etməsinə, çiçəklənməsinə həsr edib.

Yeri gəlmişkən, onu da əlavə edim ki, elə bir ailə tapmaq olmaz ki, ölkə başçısının son vaxtlar əhalinin sosial vəziyyəti ilə bağlı imzaladığı sərəncamlar ona fayda gətirməmiş olsun. Odur ki, gün-güzəranımız, dolaşığımız gündən-günə yaxşılaşır,

El bilir ki, tükənməyən sərvətin vardır, Sınan üstü ağ pambıqlı gen tarlalardır, Buruqların göy Xəzərdə qatar-qatardır, Yurdum-yuvam məskənimən, Azərbaycanım, Anam doğma vətənimən, Azərbaycanım.

Bu zaman daha iki nəfər dövlət başçısına yaxınlaşdı. Onlar uzun illər ağır xəstəlikdən əziyyət çəkən övladların valideynləri idilər. Prezident İlham Əliyev özünəməxsus qayğı və səmimiyyətlə onları dinləyib bildirdi:

– Mən kömək edəram, ad-familiyasını yazın.

Biz bu yazı üzərində işləyərkən öyrəndik ki, hər iki valideynin– Rafiq Hacıyevin və Oqtay Quliyevin övladları Tural Hacıyev, Roman və Afət Quliyevlər Bakıda müalicə olunurlar. Onlarla da əlaqə saxlayıb tirək sözlərini dinlədik:

Rayonun ən böyük yaşayış məntəqələrindən birinə–Dünyamalılar kəndinə gəlməyiniz təsadüfi olmadı. Qabaqcıl fermer, ötən ilin nəticələrinə görə ölkə Prezidentinin sərəncamı ilə “I Dərəcəli Əmək ordeni”-na layiq görülmüş Əlizamin Nəbiyev burada yaşayır. Məqsədimiz dövlət başçısının göstərişi ilə əsas kənd təsərrüfat məhsulları istehsalını, o cümlədən pambıqçılığı inkişaf etdirmək üçün həyata keçirilən tədbirlərdən, imzalanın fərman və sərəncamlardan sonra əldə edilmiş uğurlarla, konkret nəticələrlə tanış olmaq idi. Əlizaminin isə bu barədə deməyə sözü çox imiş:

– Ötən əsrin 70-80-ci illərində Beyləqanda pambıq istehsalı 80 min tona çatdırılmışdı. Rayon büdcəsinin əsas hissəsi də bu sahədən idi. Təəssüflər olsun ki, sonrakı illərdə heç bir əsaslı təbirləndirən bu vacib strateji sahəyə münasibət dəyişdi,

Prezident İlham Əliyevin Beyləqana səfəri bütün sahələrdə sürətli inkişafa yol açmışdır



Ulu Tanrıdan ona uzun ömür, möhkəm cəsağılığı, xalqımıza ali xidmətində yeni böyük uğurlar arzulayıram.

Şəhərin Cəmişd Naxçıvanski küçəsindəki 26 və Nəriman Nərimanov küçəsindəki 10 mənzilli binalar ötən əsrin

yeni iş yerləri açılır, müxtəlif təyinatlı müəssisələr işə düşür. Dediylim odur ki, bütün bu irəliləyiş və inkişaf ölkə Prezidenti İlham Əliyevin adı və xeyrixah əməlləri ilə bilavasitə bağlıdır.

Rafiq Hacıyev:

– Ümidimiz tamam üzlülmüşdü. Oğlum gözümüzün qarşısında əriyib gedirdi. Ağır qaraciyər əməliyyatı aparmağa, donor tapmağa isə maddi vəziyyətimiz imkan

maraq azaldı, ümumi istehsal dəfələri aşağı düşdü. Əlbəttə, vəziyyət uzun müddət belə davam edə bilməzdi. Ona görə də ölkə Prezidenti İlham Əliyevin pambıqçılığın inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər bütün kənd əməkçiləri tərəfindən böyük razılıqla qarşılandı, hamımızın ürəyinə oldu. Bunu əldə edilən konkret nəticələr də sübut edir.

Məsələn, ötən il Beyləqan rayonu üzrə 9560 hektar sahədə pambıq yetişdirilmiş, tarlalardan 21 min 940 ton “ağ qızıl” toplanmışdır. Bu il isə əkin sahələrini 9 min 675 hektara çatdıracağıq. Bizim fermer təsərrüfatı da əkin sahələrini xeyli genişləndirəcək. Ötən il biz 223 ton məhsul tədarük etmiş, hər hektarın məhsuldarlığını rayon üzrə ən yüksək səviyyəyə– 62,3 sentnerə yüksəlmişik. Builki göstəricilərimiz isə, əlbəttə, daha böyük olacaqdır. Onu da əlavə edim ki, ötən il xalis gəlirimiz 100 min manat olmuşdur. Bu isə bolluq, bərəkət, xoş gün-güzəran deməkdir. Bax, bütün bunlara görə mən rayonumuzun pambıqçıları adından Prezident İlham Əliyevə böyük minnətdarlığımı bildirir, ona cəsağılığı, daha böyük uğurlar arzulayıram.



görülmüş, hansı real addımlar atılmışdır? Ümumiyyətlə, bu gün Beyləqanda mövcud durum, ictimai-siyasi vəziyyət, mədəni-psixoloji mühit, adamların əhval-ruhiyyəsi necədir?

Beyləqana ötənki prezident seçkilərinin ildönümü günlərində səfərimiz zamanı bizi daha çox maraqlandıran məsələlər bax, bunlar idi. Ona görə də rayon icra hakimiyyətində olduq, müxtəlif idarə, müəssisə və təşkilatlara getdik, işlərin gedişi ilə maraqlandıq, rayon sakinləri ilə görüşüb söhbət etdik.

Asif Ağayev – Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı:

– Ölkə Prezidenti İlham Əliyevin Beyləqana səfəri, keçirilmiş görüş və söhbətlər rayonumuzun tarixində, ictimai-siyasi və mədəni həyatında unudulmaz bir hadisədir. Biz bu gün də həmin tarixi

fərman və sərəncamları, qəbul edilən dövlət proqramları olmasa idi, bu gün hansı inkişaf və yüksəlişdən danışa bilərdik. Bütün bunlara görə biz ölkə rəhbərinə hədsiz təşəkkür və minnətdarlığımızı bildirir, gələcək fəaliyyətimizdə ona daha böyük uğurlar və möhkəm cəsağılığı arzulayıırıq.

Əntiqə Əsədova – rayon sakini:

– Həyatımda sevincli, əlamətdar hadisələr çox olub. Ancaq hörmətli Prezidentimiz İlham Əliyevlə görüşümü, söhbət və ünsiyyətimizi ömür boyu unuda bilmərəm. Ölkə rəhbəri mənə böyük diqqət və həssaslıqla yanaşdı, axırda dindirdi, problemin dərhal həll edilməsi üçün konkret tapşırıq verdi. Hazırda qazalı vəziyyətdə olan evimin yerində yeni ev tikilir. Mənə daha çox təsir edən cənab Prezidentimizin sadə zəhmət adamına münasibəti, bizimlə açıq, səmimi görüş və söhbəti oldu.

50-ci illərdə tikilmişdi. Bu illər ərzində bir dəfə də təmir olunmayan həmin evlər artıq qəzalı vəziyyətdə idi. Sakinlər heç bir şəraiti olmayan bu binalar barədə dəfələrlə müxtəlif ünvanlara arızə və şikayət məktubları göndərmişdilər. Ancaq heç bir konkret tədbir görülməmişdi. Ona görə də sakinlər məcbur olub qohumlarının evinə köçür, yaxud kirayə mənzil tuturdular.

Ölkə Prezidentinin Beyləqana səfəri isə həmin binalarda yaşayanların uzun illər davam edən əziyyət və narazılığına son qoydu. Belə ki, bina sakinləri Prezidentlə görüş zamanı yaranmış vəziyyət barədə məlumat verdilər. Cavabını isə çox gözləməli olmadılar. Ölkə başçısı qəzalı vəziyyətdə olan həmin binaların sakinləri üçün 36 mənzilli yeni binanın tikintisi üçün müvafiq göstəriş verdi. Biz sakinlər bu müstəsna köməyə görə ömrümüz boyu dövlət başçısına minnətdar olacağıq.

Prezident İlham Əliyevin Beyləqana səfəri zamanı daha bir unudulmaz, həminin qəlbində qürur və iftixar hissi oyadan hadisə baş verdi. Rayon Mədəniyyət Mərkəzinin işçi-si Babək Hacıyev ölkə başçısına müraciətlə dedi:

– Cənab Prezident, çox sağ olun. Siz minimum əmək haqqını 130 manatdan 180 manata qaldırdınız. Həmçinin qaçqın və məcburi köçkünlərin, hərbiçilərin mənzil-məişət şəraiti yaxşılaşdırdı. Kənd ilə şəhər arasında fərq aradan qalxır. Bu gün bütün Azərbaycan gördüyünüz böyük işlərə görə Sizə minnətdardır. Cənab Prezident, mən gənc ailəyəm, Beyləqan Rayon Mədəniyyət Mərkəzində işləyirəm, müğənniyəm. Maaşımdakı artıma görə ailəmə çox şad oldu. Çox sağ olun. Allah Sizə ömür versin.

Sonra isə Babək Hacıyev Prezidentlə görüşdən vəcdə gələrək hamıda xoş ovqat yaradan mahnı oxudu:

vermədi. Bax belə bir ağır vəziyyətimizdə cənab Prezident İlham Əliyev Beyləqana səfər etdi və mən bu böyük insanla görüşə bildim. Nəticədə, oğlum təzadən həyata qayıtdı. Öz adımdan, övladlarım, qohum-qonşu adımdan bu əvəzsiz köməyə, diqqət və qayğıya görə ölkə Prezidentinə hədsiz minnətdarlığımızı bildirirəm.

Oqtay Quliyev:

– Qərara alınmış ki, övladlarımızın ad günlərini bundan sonra cənab Prezidentin Beyləqan səfəri günü qeyd edək. Mən bu sözləri, necə deyərlər, elə belə demirəm. Axı həmin gün onların taleyi həll olundu, yenidən həyata qayıtdılar. Bütün bunları necə unutmmaq olar? Allah Prezidentimiz İlham Əliyevi qorusun, hər işdə ona kömək olsun. Hər gün ona uzun ömür və möhkəm cəsağılığı arzulayıırıq.

Bəli, hara getdikdə, kiminlə görüşdükdə belə ürəkdan gələn xoş sözlər eşitdik, minnətdarlıq duyğularına şahid olduq. Yeri gəlmişkən, onu da əlavə edək ki, ölkə başçısının Beyləqana axırncı səfərindən sonra bütün sahələrdə yüksəliş və canlanma hissi olunur. Bu səfər sürətli inkişafa yol açmış, adamların ruh yüksəkliyini və əmək coşğunluğunu, sabaha olan inam və ümidlərini daha da artırmışdır.

İndi rayonda bütün imkan və səylər hərəkətə gətirilmişdir. Başlıca diqqət və səylər ona yönəldilmişdir ki, bu inkişaf və yüksəliş davamlı olsun, ölkə başçısının qarşıya qoyduğu konkret vəzifələr, məsləhət və tövsiyələr uğurla yerinə yetirilsin.

Bir sözlə, Beyləqan uğurlu yol üstədir.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Rusiyanın “Smartavia” şirkəti Azərbaycanı uçuşlar həyata keçirəcək. Bunu şirkətin kommersiya direktoru Svetlana Rodionova bildirib.

Rodionovanın sözlərinə görə, ümumilikdə “Smartavia” yay mövsümündə 60-dan çox marşrut üzrə uçuşlar həyata keçirəcək.

Yeni istiqamətlər arasında Vladıqafqaz, Mineralniye Vodi, Gelencik şəhərləri də yer alacaq. Bundan başqa, aviashirkət Gürcüstanın Tbilisi və Batumi şəhərlərinə reysləri artırmağı və Türkiyəyə reyslər həyata keçirməyi planlaşdırır.

“Xalq qəzeti”

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün daha 69 zərərçəkmiş sahibkarın bank hesabına 218 min manat məbləğində maddi yardım ödənilib. Beləliklə, indiyədək İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərarə alınmış 228 zərərçəkmiş sahibkarın bank hesabına 1360 min manat məbləğində maddi yardım köçürülüb. Maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan



xidmət haqqı tutulmur.

Bununla yanaşı, sahibkarların Bakının Nizami rayonunda yerləşən yanğın baş vermiş ticarət mərkəzindən mallarının çıxarılması prosesi də da-

228 zərərçəkmiş sahibkara maddi yardım ödənilib



vam etdirilir. İndiyədək 200 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb. İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar

nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilir, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilir. Sahibkarların mallarının daşınması üçün neqliyyatla təmin olunurlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 157	Bakı şəhəri, 11 aprel 2019-cu il
“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə Xüsusi Proqram”ın təsdiq edilməsi haqqında	
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 6 dekabr tarixli 469-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin	
Novruz MƏMMƏDOV <i>Azərbaycan Respublikasının Baş naziri</i>	

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 158	Bakı şəhəri, 11 aprel 2019-cu il
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə	
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 252 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR : 1. Dövlət vəsaitləri hesabına inşa edilən və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istismar olunan, texniki xidmət göstərilən aşağıdakı dövlət əmlakı həmin Cəmiyyətin balansına verilməklə, onun nizamnamə kapitalına yönəldilsin: 1.1. “Abşeron rayonu, Masazır qəsəbəsi Duz gölü ətrafında çirkəb axınlarının qarşısının alınması üçün kanalizasiya xəttinin və nasos stansiyaları kompleksinin inşası” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 6 900 000 manat olan 14,575 km uzunluğunda kanalizasiya kollektoru, 1 addad kanalizasiya nasosxanası, 1 addad yerindəyüksəltmə nasosxanası və 1 addad suqəbulədicikamera; 1.2. “Sumqayıt şəhərində Acıdərə kanalının inşası (1-ci mərhələ)” layihəsi çərçivəsində tikilmiş, ümumi dəyəri 1 855 000 manat olan 2,0 km uzunluğunda kanalizasiya kollektoru və 1 addad şüzlü suqəbulədicikamera; 1.3. “Sabuncu rayonu, Maştağa qəsəbəsinin magistral su kəmərinin və Xəzər rayonu, Buzovna qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması” layihəsi	

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 159	Bakı şəhəri, 11 aprel 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında	
“Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1398-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 878 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR : 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, №	
Novruz MƏMMƏDOV <i>Azərbaycan Respublikasının Baş naziri</i>	

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 165

Bakı şəhəri, 12 aprel 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətini mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 4 nömrəli, 5 fevral tarixli 34 nömrəli, 5 aprel tarixli 150 nömrəli və 9 aprel tarixli 151 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətini mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2710 19 210 0 alt yarımövqələrinə aid satır aşağıdakı redaksiyada verilsin:

2710 19 210	----- reaktiv mühərriklər üçün yanacaq;		
2710 19 210 1	----- reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq	-	0
2710 19 210 9	----- reaktiv mühərriklər üçün digər yanacaq	-	15

1.2. 2710 19 250 0 alt yarımövqeyinə aid satır aşağıdakı redaksiyada verilsin:

2710 19 250	----- digər:		
2710 19 250 1	----- KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin	-	15 (01.01.2020-ci il tarixinədək - 0 %)
2710 19 250 9	----- digərləri	-	15

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək



Çinin təklif etdiyi “Bir kəmə, bir yol” təşəbbüsü inklüziv qarşılıqlı fəaliyyət üçün çox böyük imkanlar yaradır. Bunu Azərbaycan Prezidenti Administrasiya-sının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Sin-hua” agentliyinə müsahibəsində deyib.

H.Hacıyev qeyd edib ki, bu təşəbbüs qarşılıqlı fayda-lı münasibətlərə və tərəfdaşlığa əsaslanan hərtərəfli əməkdaşlıq xarakteri daşıyır: “Biz “Bir kəmə, bir yol” təşəbbüsü və Azərbaycanın inkişafının aktual gündəliyi arasında böyük uyğunluq görürük. Azərbaycan “Bir kəmə, bir yol” çərçivəsində layihələrdə iştirak etməyə həmişə

hazırdır. Bu baxımdan biz iki ölkə arasında iqtisadiyyat, ticarət, investisi-ya, maliyyə və bir sıra digər sahələrdə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik”. “Bir kəmə, bir yol” çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə yüksək səviyyəli II Forum aprelin sonunda Pekində keçiriləcək. PA rəsmisi bu forumun fikir mübadiləsi və müxtəlif

ölkələrin fəaliyyətinin əlaqələndirilməsi üçün meydan olacağına ümidvar ol-duğunu bildirib: “Forum “Bir kəmə, bir yol” təşəbbüsü çərçivəsində praqmatik əməkdaşlığın inkişafı istiqamətində praktiki fəaliyyətin gələcək müzakirələri üçün əla məkan olacaq”.

H.Hacıyev Azərbaycan-Çin münasibətlərinə də toxunub. O bildirib ki, Azərbaycan Çin Xalq Respublikası ilə humanitar və energetika sahələrində əməkdaşlıq qurur.

Şöbə müdiri ikitərəfli iqtisadi və ticari münasibətləri bundan sonra da işgüzar və şəxsi təmaslar, hökumətlərarası əməkdaşlıq mexanizmləri və müxtəlif komissiyalar vasitəsilə təşviq etməyi təklif edib: “Azərbaycan və Çinin iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, energe-tika, neft-kimya, turizm və s. sahələrdə əməkdaşlığı özündə bir çox imkanlar daşıyır”.

“Opinion Way”in sorğusu Prezident İlham Əliyevin həyata keçirdiyi təkmil islahatların təqdimatıdır

İnkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan və öyrənilməsinin vacibliyi qeyd edilən Azərbaycanın davamlı inkişafı düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Prezident kimi fəaliyyətə başladığı ilk gündən ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini atdığı hər addımın-da təsdiqləyən Prezident İlham Əliyev ölkəmizin ən yüksək zirvələri fəth etməsinə şərtləndirən təkmil islahatlar həyata keçirir, inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyaraq, bu istiqamətdə mühüm addım-lar atır. 2018-ci il 11 aprel prezident seçkilərindən ötən bir ildə Azərbaycanın qazandığı uğurlar müstəqillik tariximizə yeni-yeni uğurlu səhifələr yazdı.



ən əsası Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisidir”, - deyə “İki sahil” qəzetinin baş redak-toru vurğulayıb.

V.Rəhimzadə qeyd edib ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualını respondentlərin 85,1 faizi bütövlükdə “müsbət” cavablandırıb. Dövlətimizin başçısının seçiqəba-ğı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət ca-vab verib. Təkcə bir ilin uğurlarına soykənərək, Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə öz müsbət rəyini ifadə edib. Prezident İlham Əliyev daim çıxışlarında da-vamlı inkişafı şərtləndirən amillərdən bəhs edərək, idarəetmə sisteminə təkmilləşməni vacib amil kimi önə çəkib. Təkcə cari ilin arxada qalan 3 ayında bu istiqamətdə atılan addım-lara diqqət yetirək təkmilləşmənin, yeniləşmənin hansı uğurlara yol açdığını görürük.

Ümumilikdə sorğunun nəticələrini Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi təkmil islahat-ların təqdimatı kimi dəyərləndirən V.Rəhimzadə bu fikri böyük əminliklə ifadə edib ki, qarşıdakı illərdə Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir, ən əsas inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfimiz artıq reallıqdır.

Bu fikirləri KİV-ə açıqlamasın-da YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu-na münasibət bildirərək deyib.

V.Rəhimzadə qeyd edib ki, sorğunun nəticələri dövlətimizin başçısı İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi. Azərbaycanda mövcud sabitlik, xalq-iqtidar bir-liyi beynəlxalq səviyyədə təqdir olunan mühüm məqamlardandır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı göstərir. Ötən ilin prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildən başlanan böyük yolun davamı Azərbaycanın bugünkü reallıqlarına öz əksini tapır. Beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınan Azərbaycan da xalq-iqtidar birliyinin sarsılmazlığı beynəlxalq qurumların hesabatlarında, sorğu mərkəzlərinin

keçirdikləri sorğuların nəticələrində də əksini tapır. Bu məqamı da xüsusi qeyd etməliyə ki, ABŞ-in nüfuzlu “Gellap Internasional” təşkilatı daim seçkilərdən öncə Azərbaycan əhalisi arasında sorğu keçirir. Dövlətimizin başçısı İlham Əliyevə xalqın dəstəyi, həyata keçirilən siyasətin yüksək qiymətləndirilməsi bu sorğunun nəticələrində də daim öz əksini tapıb.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, Azərbaycanda mövcud sabitlik, xalq-iqtidar birliyi beynəlxalq səviyyədə təqdir olunan mühüm məqamlardandır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hər bir seçkinin nəticələri ölkədə mövcud ab-havanı göstərir. Ötən ilin prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildən başlanan böyük yolun davamı Azərbaycanın bugünkü reallıqlarına öz əksini tapır. Beynəlxalq aləmdə sabitləşdirici faktor kimi tanınan Azərbaycan da xalq-iqtidar birliyinin sarsılmazlığı beynəlxalq qurumların hesabatlarında, sorğu mərkəzlərinin

ölkəmizdə iqtisadi tərəqqi qaçılmaz-dır. Azərbaycanın iqtisadi inkişafı beynəlxalq səviyyədə möcüzə kimi dəyərləndirilir. Nəzərə alsaq ki, dünya 2008-ci ildən iqtisadi və maliyyə böhranının ağır nəticələrini yaşamaq-dadır, Azərbaycanın daim iqtisadi artımı ilə diqqət mərkəzində olması qürurverici hadisədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulma-sı bu uğurlarımıza yol açan əsas amillərdəndir. Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artı-mın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycanda güclü sahibkarlar sinfi yaranıb, ən əsası nəinki neft-qaz sektorunda, eyni zamanda, qeyri-neft sektoru sahəsində mövcud durum xarici iş adamlarının diqqətindədir və bu sahəyə investisiya qoyuluşu artmaqdadır. Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiyanın qoyulması ölkəmizdə sabitliyin, mövcud iqtisadi durumun,



Trump Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətini açıqlayıb

Prezident Donald Tramp qanunsuz miqrantlarla mübarizə aparmaq üçün ölkəsinin Meksika ilə sərhədə əlavə hərbi kontingent göndərmək niyyətində olduğunu bildirib.

Prezident öz planları-nı jurnalistlərin suallarını cavablandırarkən açıqlayıb.

Qanunsuz miqrasiya ilə mübarizə haqqında suala cavabında D.Tramp deyib:

“Xalq qəzeti”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 160	Bakı şəhəri, 11 aprel 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə	
“Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qorucuları İdarəetmə Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respubli-kası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 417 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respubli-kasının Nazirlər Kabineti QƏRARA ALIR : Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunverici-lik Toplusu, 2018, № 6, maddə 1354, № 9, maddə 1909; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 fevral tarixli 54 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumla-rın Siyahısı”na aşağıdakı məzmununda 5.2-ci bənd əlavə edilsin: “5.2. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qorucuları İdarəetmə Mərkəzi.”.	
Novruz MƏMMƏDOV <i>Azərbaycan Respublikasının Baş naziri</i>	

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 166

Bakı şəhəri, 12 aprel 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində götürilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR**:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 5 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində götürilən aksizli malların aksiz dərəcələri”ndə 2710 19 210 0 və 2710 19 250 0 alt yarımövqələrinə aid satır aşağıdakı redaksiyada verilsin:

2710 19 210 1	reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq	1 ton üçün 1,0 manat
2710 19 210 9	reaktiv mühərriklər üçün digər yanacaq	1 ton üçün 80 manat
2710 19 250 1	KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosin	1 ton üçün 1,0 manat
2710 19 250 9	digər məqsədlər üçün kerosin	1 ton üçün 80 manat

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının tədbirində iştirak edib

Moskvadakı Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından AZƏRTAC-a bildiriblər ki, ÜHİK-in İcraiyyə Komitəsi bu qurumun Şurasının iclasının gündəliyini, iş qaydasını, redaksiya komissiyasının tərkibini, eləcə də hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirib. Müzakirədən sonra onları Şuranın iclasına təqdim edilməsi üçün qərar qəbul olunub.

ÜHİK-in baş katibinin müavini Albert Potapov "ÜHİK-ə üzv təşkilatların fəaliyyət göstərdiyi müstəqil ölkələrdə BƏT-in konvensiyalarının ratifikasiyası və uyğunluq haqqında" çıxış edib. Çıxış münasibət bildirən İcraiyyə Komitəsi təsdiq edib ki, ötən il müstəqil dövlətlərin həmkarlar itti faqları birlikləri ÜHİK-in siyahısına daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 11 konvensiyasının və digər beynəlxalq əmək normalarının ratifikasiyası üçün əhəmiyyətli iş görüblər.

Həmkarlar İttifaqları hakimiyyət orqanlarına və biznes strukturlarına təsir göstərən bütün kanallardan istifadə edərək ratifikasiya prosesində müsbət dəyişikliklərə nail olublar. İclasda, həmçinin məşğulluğun təşviqi və işsizlikdən qorunma haqqında 168 sayılı konvensiyanın region ölkələrinin heç birində ratifikasiyası olunmadığı narahatlıq hissi ilə qeyd edilib. 2018-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasına təqdim olunmuş BƏT-in Konvensiya və Təvsiyələrin Tətbiqi üzrə Ekspert Komitəsinin son hesabatında region ölkələrində konvensiyaların çox sayda pozuntularının olduğu deyilib. İcraiyyə Komitəsi müstəqil dövlətlərin həmkarlar itti faqları birliklərini də ölkələrində BƏT-in ən vacib konvensiyalarının ratifikasiyasına və onların milli əmək qanunvericiliyində vaxtında və tam şəkildə tətbiqinə (implementasiya) nail olmağa çağırıb.

İcraiyyə Komitəsi 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi və 1

may - Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı ÜHİK-in müraciətlərini təsdiq edib.

ÜHİK və "Müstəqil dövlətlərin veteranlarının (təqaüdçülərinin) ictimai təşkilatları birliyi" Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurası Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar 9 may bayramının qeyd olunması barədə həmkarlar itti faqları və veteran təşkilatlarına müraciət etmək qərarına gəlib. Aprelin 12-də ÜHİK-in Şurasının iclası keçirilib. 2018-ci ilin dekabrında ÜHİK-ə qoşulan Özbəkistan Həmkarlar İttifaqları Federasiyası tərəfindən namizədliyi irəli sürülən nümayəndələr də daxil olmaqla, yenidən Şura üzvlərinin səlahiyyətləri təsdiq edilib. Şurada, həmçinin Qazaxıstan Əmək Konfederasiyası Həmkarlar İttifaqları Birliyinin ÜHİK-ə üzv olmaq barədə ərizəsinə baxılıb və müsbət rəy verilib.

Şuranın iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbaliyev "Zamanın global çağırışları şəraitində müstəqil dövlətlərin sosial-iqtisadi vəziyyəti" mövzusunda çıxış edib.

S.Möhbaliyev iclas iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, balanslaşdırılmış sosial-iqtisadi siyasət iqtisadiyyatın inkişafına, makroiqtisadi stabililiyin və maliyyə dayanıqlılığının qorunmasına, Azərbaycan xalqının maraqlarını əks etdirən sosial inkişafa yönəldilib. Neft gəlirlərinin düzgün bölüşdürülməsi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft faktorundan asılılığın azaldılması və son 15 ildə qəbul edilmiş, zamanın çağırışlarına cavab verən digər qərarlar ölkənin postneft inkişaf dövrünə sürətli keçidə imkan yaratmış, şok effektlə yol vermədən həyata keçirilmiş selis iqtisadi islahatlar

ardıcıl iqtisadi inkişafa, stabil əmək bazarına və əhalinin sosial müdafiəsi sahəsində vaxtında həyata keçirilən islahatlara yol açıb.

2018-ci ildə dərin iqtisadi islahatların aparılması davam etdirilib, yeni sənaye istehsalatları yaradılıb və inkişaf etdirilib, xüsusən də qeyri-neft sahələrində iqtisadi sferanın şəffaflığı təmin edilib.

Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci ilə nisbətən 1,4 faiz artıb. Adambaşına düşən ÜDM 4780,1 ABŞ dolları təşkil edib. Qeyri-neft sektorunda 2017-ci ilə nisbətən 1,8 faiz, neft sektorunda isə 0,6 faiz çox məhsul istehsal edilib. İl ərzində inflyasiya 2,3 faiz təşkil edib. Azərbaycan iqtisadiyyatına 250 milyard dollar sərmayə yatırılıb. Həyata keçirilmiş köklü islahatlar nəticəsində sərmayə mühitinin yaxşılaşdırılması sahəsində ümumdünya bankının son məruzəsində Azərbaycan əvvəlki ildə tutduğu 39-cu pillədən 2018-ci ildə 25-ci pilləyə yüksəlib. 2018-ci il Azərbaycan üçün bir sıra iri iqtisadi layihələrin, o cümlədən Cənub Qaz Dəhlizi transmilli layihəsinin başa çatdırılması, "Şahdəniz-2", "TANAP" layihələrinin uğurla həyata keçirilməsi, "Azerspace-2" peykinin orbitə çıxarılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Sumqayıt şəhərində polipropilen zavodunun istifadəyə verilməsi ilə əlamətdar olubdur.

AHIK sədri daha sonra bildirib ki, iqtisadiyyatda islahatların həyata keçirilməsi ilə yanaşı, əmək bazarında və sosial sferada bir sıra islahatların aparılması da davam etdirilib. 2018-ci ildə, həmçinin sosial tərəfdaşların məşğulluq, əmək bazarının və insan resurslarının inkişaf etdirilməsi sahəsində məqsədyönlü və



qarşılıqlı əlaqələndirilmiş şəkildə əməkdaşlığı uğurla davam etdirilib. 2019-2030-cu illər üçün məşğulluq strategiyası qəbul edilib və onun həyata keçirilməsi üçün tədbirlər planı işlənib hazırlanıb.

S.Möhbaliyev çıxışında məşğulluq problemlərinin həlli sahəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd edib. Deyib ki, ötən il respublikada artıq üç belə proqramın həyata keçirilməsinə yekun vurulub. Bu proqramların tərkib hissəsi yeni iş yerlərinin yaradılması idi. 2018-ci ildə 238,9 yeni iş yeri açılıb ki, onlardan 127,4 mini daimi xarakter daşıyır. Biznesə dəstək dövlət siyasəti, biznes mühitinin yaxşılaşdırılması yönəldilmiş güzəşt tədbirləri uzunmüddətli perspektivdə məşğulluğun təmin edilmə imkanlarını genişləndirib. Bu gün respublikamızda işsizlik səviyyəsi 5 faiz təşkil edir.

S.Möhbaliyev vurğulayıb ki, həmkarlar itti faqlarının fəal iştirakı ilə milli qanunvericiliyin əhalinin məşğuliyyətinə aid bir sıra müddəaları yenilənib, Əmək Məcəlləsinə, İnzibati Xətalər Məcəlləsinə dəyişikliklər edilib, "Məşğulluq haqqında" yenilənmiş qanun qəbul edilib. Qeyri-formal iqtisadiyyatın azaldılması və qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində iş davam etdirilib. Əməkçilərin rifah halının yüksəldilməsinə və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumiləşdirilmiş göstəricilərin artmasına da təsir

edib. 2018-ci ildə əhalinin gəlirləri 9,2 faiz artıb.

Azərbaycan tərəfindən ratifikasiya edilmiş BƏT-in 131-ci Konvensiyasının yerinə yetirilməsi istiqamətində həmkarlar itti faqlarının təkidlə apardığı iş Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənib, məsələ sosial və iqtisadi məsələlərə dair Üçtərəfli Komissiyaın iclasında müzakirə edilib, ölkə qanunvericiliyinə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinə təkliflər göndərilib. 2018-ci ildə Azərbaycanda əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair geniş islahatlar paketinin həyata keçirilməsi davam etdirilib. İqtisadiyyatın müxtəlif sahələrində işləyənlərin maaşları, pensiyalar, istehsalat xəsəratinə görə müavinətlər, Qarabağ müharibəsi illərinə və şəhid ailələrinə ödənişlər, ali və orta ixtisas məktəbləri tələbələrinin təqaüdləri artırılıb. Ölkə Prezidentinin sərəncamı ilə 2019-cu ilin 1 mart tarixindən ölkə üzrə minimal əməkhaqqı artırılıb və həmkarlar itti faqlarının təkid nəticəsində istehlak minimumu səviyyəsinə çatdırılıbsdır ki, bu da 600 min nəfəri əhatə edəcək və ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 10 faiz artmasına səbəb olacaq. 2018-ci il 31 dekabr tarixinə respublika üzrə orta aylıq əməkhaqqı 544 manat olmuşdursa, artıq 1 mart 2019-cu il tarixinə bu göstərici 577 manata (340 ABŞ dolları) çatdırılıb.

AHIK sədri öz çıxışında xüsusi vurğulayıb ki, bu vacib qərar Avropa Sosial Xartiya-

ısı, Beynəlxalq Əmək Təşkilatı tərəfindən və bir sıra dövlət proqramları ilə müəyyən edilmiş yaxın illər ərzində minimal əməkhaqqı barədə öhdəliklərin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımdır. Ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması yolunda ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı problemli kreditlər haqqında sərəncamı da mühüm töhfədir. Problemli kreditlər məsələsinin həllində dövlət ölkə vətəndaşlarına qayğısını bir daha nümayiş etdirib. Belə ki, neftin qiymətinin dünya bazarında 3-4 dəfə ucuzlaşması nəticəsində ölkə əhalisinin xarici valyuta ilə götürdüyü kreditlərin ödənilməsi zamanı rastlaşdığı maliyyə itkisini öz üzərinə götürüb. Artıq bu kreditləri ödəmiş vətəndaşlara manat ekvivalentində 5 min dollaraq kompensasiya ödənilməsi barədə qərar qəbul edilib. Bütün bu nailiyyətlərlə birgə əməkçilərin hüquqlarının müdafiəsi, onlara layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətləridir.

Son illər dövlət tərəfindən əmək müqaviləsi iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, onların qanuni maraqlarının müdafiəsi, əmək müqaviləsi ilə vəzifələrinin yerinə yetirilməsinin hüquqi təminatı sahəsində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

S.Möhbaliyev deyib ki, bununla əlaqədar Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi barədə" fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda maddəli işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarının müdafiə edən ədalət məhkəmələrində islahatların yerinə yetirilməsi barədə fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda maddəli işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarının müdafiə edən ədalət məhkəmələrində islahatların yerinə yetirilməsi barədə fərmanı xüsusi qeyd olunmalıdır. Fərmanda maddəli işçilərin və əmək kollektivlərinin sosial, əmək, iqtisadi maraqlarının müdafiə edən ədalət məhkəmələrində islahatların yerinə yetirilməsi barədə fərmanı xüsusi qeyd olunmalıdır.

2018-ci ildə milli iqtisadiyyatın strateji yol xəritəsinin və iqtisadiyyatın 11 əsas sektorunun inkişafı xəritəsinin həyata keçirilməsinə başlanılıb. Bu sənəddə məqsəd və prioritet istiqamət kimi əmək bazarında sosial dialoqun və

inklüziv (hərtərəfli) inkişafın təmin edilməsinə xidmət edən institutlar vasitəsilə ölkə iqtisadiyyatını rəqəbatqabiliyyətli işçi qüvvəsi ilə təmin etmək vəzifəsi müəyyən edilib. 2018-ci ildə respublikada layiqli əmək, gənclər siyasəti, əmək sferasının gələcəyi və digər ölkə proqramlarının həyata keçirilməsi davam etdirilib.

Ölkənin dayanıqlı inkişafını həmkarlar itti faqları "2030-cu ilədək dayanıqlı inkişaf məqsədləri" Dövlət Proqramının əmək sferasının inkişafına, əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına, işsizliklə mübarizəyə, gənclər bərabərliyinə yönəlməmiş müddəələrinin həyata keçirilməsində öz fəal iştirakında görür.

S.Möhbaliyev çıxışının yekununda bir sıra məsələlərə diqqət cəkərək bildirib ki, əmək bazarında və əmək münasibətləri sferasındakı yeniliklər və çağırışlar bizim hamımızdan fərqli adekvat təşkilatı struktur və iş forması axtarışı tələb edir. Bu gün biz bu problemləri birgə müzakirə etməli, iqtisadiyyatın yeni sektorlarında qeyri-tipik fəaliyyət növü ilə məşğul olan işçiləri həmkarlar itti faqlarına cəlb etmək prinsiplərini və problemlərinin həlli yollarını birgə axtarmalıyıq. Bu kategoriya olan işçilərlə motivasiya işinin elmi-praktik formalarının işlənib hazırlanması vaxtı çatıb. Ümumhəmkarlar İttifaqları Konfederasiyası elmi-tədqiqat və tədris mərkəzlərinin, üzv təşkilatların iştirakı ilə belə kategoriya olan işçilərin həmkarlar itti faqları strukturunda birləşdirməyin düzgün qanunvericiliyə uyğun yolunu tapa bilər. Qeyri-tipik iş forması ilə məşğul olan işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi işini təkmilləşdirməkdə biz maraqlılıq və bu, gələcəkdə bizim sıralarımızın genişlənməsinə və möhkəmlənməsinə xidmət edər.

Ölkədə həyata keçirilən balanslaşdırılmış sosial-iqtisadi siyasət dəstəkləməklə Azərbaycan həmkarlar itti faqları işçilərin iqtisadi və sosial hüquqlarının müdafiəsi, onlar üçün layiqli həyat səviyyəsinin təmin edilməsi uğrunda fəaliyyətini davam etdirmək əzmindədir.

Azərbaycanlı deputat AŞPA-da sosial şəbəkədə hüquqi mexanizmlərin daha işlək olmasının zəruriliyindən danışdı

Hamımız obrazlı şəkildə "global hörümçək toru" adlandırılan şəbəkənin əsərinə deyək və heç kim də bizi həmin torun içində zorla saxlamır. O torun içərisində olmağı könüllü seçmişik. Daha azad olmaq hər bir insanın arzusu olsa da, həmin tordan qurtulmağa heç kim can atmır. Bizi əsərdə saxlayan həmin sosial şəbəkə həm də azadlığımız deməkdir. Sosial şəbəkə günümüzün ən qaçılmaz paradoksu, sərbəstliklə asılılığın heyvətli qovşağıdır. Sosial şəbəkə həyatımızın daimi müşayiətçisinə çevrilib, dostluğun, insanı ünsiyyətin, informasiya mübadiləsinin, ifadə azadlığının, ən müxtəlif diskussiyaların, rəqabətin və hətta qarşıdurmaların büsbütün yeni fəzasını yaradıb.

Bu fikirləri AŞPA-nın yaz sessiyasında Avropa Namına Liberal Demokratların Alyansı siyasi qrupu adından çıxış edən deputat Rafael Hüseynov "Sosial media: ictimai mövzular, ya insan haqları üçün təhlükələr?" qatnəmə layihəsinin müzakirələri zamanı söyləyib.

Deputat sosial şəbəkənin faydaları ilə yanaşı, təhlükələrinin də olduğunu, dünyanı kiçiltirdiyini, informasiya axınlarını insanlara daha yaxın, onları daha məlumatlı etdiyi qeyd edib. Bu hüduzsuz məkənda, həmin eyni əlaqə meyarlarına riayət etmədiyi və istifadəçilərin məqsədlərinin fərqli olduğu mühitdə təhlükələrin də olduğunu vurğulayıb.

Sosial şəbəkənin ifadə azadlığı üçün hüduzsuz imkanlar açması ilə yanaşı, ona nəzarətin də çərçivədən kənara çıxması məsələsinə toxunan Rafael Hüseynov qeyd edib ki, sosial şəbəkələr bu gün hər kəsin özünün idarə edəcəyi, hər mətləbini dəyə biləcəyi şəxsi televiziya, radiusu, informasiya agentliyi, qəzeti deməkdir. Siyasi müzakirələr üçün də ən kütəvi müstəvi sosial şəbəkədir. Sosial şəbəkələr dünyanın Hayd parkıdır və nə qədər pessimistik səslənsə də, reallıq budur: artıq sosial şəbəkədə sona qədər nizam yaratmaq mümkünəduzdu. Həminin riayət edəcəyi mexanizmləri işə sala biləcək həddən ziyadə çətin görünür. Çünki demokratiya ilə hüquq arasında manipulyasiyalar üçün kifayət qədər geniş imkanlar mövcuddur.

Deputat bildirib ki, müsbət xüsusiyyətləri ilə yanaşı, sosial şəbəkələr kibercinayətkarlığa, kiberterrorizmə, kibertəhdidlərə, milli, dini, irqi ədavətə yol açan, ictimai rəyi çəşdirə

bilən, siyasi proseslərə təsir edən, fərdlərin şəxsi həyatına müdaxilələrə imkan yaradan vasitədir. Vəziyyət elə yaranıb ki, daha söhbət təhlükəsizlik problemlərinin tam həllindən deyil, yalnız müəyyən qoruyucu, qabaqleyici tədbirlərin görülməsindən gədə bilər. İfratların qarşısını tam alınmasından deyil, məhdudlaşdırıcı, müəyyən qabaqleyici tədbirlərin görülməsindən söhbət gədə bilər.

İndiki halda sosial şəbəkədə müəyyən qədər nizam yaratmaq və nəzarət sistemini işlək edib biləcək hüquqi mexanizmləri daha ciddi işə salmağı təklif edən Rafael Hüseynov vurğulayıb ki, sosial şəbəkələri idarə edənlərin hüquqi məsuliyyəti ikeqat artırılmalıdır. Çünki müxtəlif keşfiyyatlar, güc mərkəzləri, maliyyə qüvvələri tərəfindən onların özələrinin də idarəedilən olması istisna deyil. Bu, elə biznesdir ki, tədricən miqyasına, təsir gücünə görə narkoticarətə, qanunsuz silah alveri ilə rəqabətə gire bilər. Sosial şəbəkə istifadəçilərinin qeydiyyatında tam şəffaflıq hüquqi əsaslarla təmin edilməli, hər cür anonimlik istisna olunmalı və bütün istifadəçilər hüquqi məsuliyyətlə bağlı müqaviləni imzaladıqdan sonra şəbəkələrə qoşulmaq haqqı qazanmalıdır.

R.Hüseynov informasiya mühitinin, sosial şəbəkə mühitinin qorunmasının müəyyən mənada ekoloji mübarizə olduğunu diqqətə çatdırıb. "Sosial şəbəkələr hamımızın nəfəs aldığımız, sərhədlər tanımayan bir atmosferdir ki, onun ekologiyasını qorumaq üçün gərək hamı yekdil ola", - deyə deputat bildirib.

Şəhla AĞALAROVA, AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

"Azercell" "TİBO-2019" beynəlxalq sərgi-forumunda



"Azercell" Azərbaycan nümayəndə heyətinin tərkibində Belarus Respublikasının Minsk şəhərində keçirilən 26-cı Telekomunikasiya, Rabitə, Təhlükəsizlik və İnformasiya Texnologiyaları üzrə ixtisaslaşdırılmış beynəlxalq "TİBO-2019" sərgi-forumuna qatılıb. Ölkəmizin dövlət qurumları və özəl şirkətlərinin 15-ə yaxın təmsilçisinin daxil olduğu nümayəndə heyətinə naşiriyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmır Velizadə rəhbərlik edib.

Dünyanın 16 ölkəsindən 100 şirkətin qatıldığı forum MDB və Baltıqyanı ölkələrin ən böyük İKT tədbirlərindən biri hesab olunur. "Azercell" nümayəndələrinin də iştirak etdiyi bu sərgi texniki və biznes imkanlarını genişləndirmək üçün yeni əməkdaşlıqlar qurmaq, ən son texnoloji trendlərin müasir cəmiyyət həyatına sirayət edilməsi mövzusunda maraqlı təcrübələrdən bəhrələnmək baxımından böyük əhəmiyyət kəsb edir.

"TİBO-2019" sərgi-forumunda ölkəmiz Milli Pavilyonla təmsil olunur. Pavilyonda ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlər nümayiş etdirilir. Vurğulamaq istərdik ki, ölkəmizin təmsil olunduğu pavilyon "Ən Yaxşı Stend" kimi təltif edilib. Rəqəmsal aləmin yeniliklərini abunəçilər üçün əlçatan etməyi hədəfləyən "Azercell" beynəlxalq təcrübələrdən bəhrələnmək bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirəcək.

"Xalq qəzeti"

Suraxanıda tibbi müayinə uğurla icra olunur

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 11-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda da böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon icra hakimiyyəti (RIH) başçısının müvafiq sərəncamı ilə tibbi müayinənin yüksək təşkil edilməsi məqsədilə RIH-də komissiya yaradılıb, müəssisə və idarə kollektivlərinin tibbi müayinədən keçmə qrafiki tərtib olunub.

Hazırda rayon ərazisində fəliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada fevralın 11-dən başlanan əhalinin pulsuz tibbi müayinəsi davam etdirilir.

Suraxanı üzrə 180 min 668 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Onlardan 166 min 220 nəfəri (18 yaşdan yuxarı) rayon sakini, 14 min 448 nəfəri (18 yaşdan yuxarı) isə rayon-da məskunlaşan məcburi köçkündür. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. İndiyədək rayon üzrə 122 min 881 nəfər və 95 müəssisənin kollektiv tibbi müayinədən keçib. Onlardan 2946 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 159 nəfər stasionar müalicəyə cəlb edilib, 164 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanların evlərində tibbi xidmət göstərirlər. Aşkarə çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilib.

Rayonda əhalinin tibbi müayinəsinin aparıl-



dığı müəssisələrdən biri də Yeni Suraxanıdakı 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Bu səhiyyə ocağının poliklinika hissəsində idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanların, habelə pensiyacıların tibbi müayinəsinə xüsusi önəm verilir. Sakinlərin müəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.

Xəstəxananın baş həkimi Bəhul Məmmədov bildirib ki, əhalinin sağlamlıq, təhsil, əmək və sosial qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunmaları məqsədilə keçirilən bu aksiya hamının ürayındadır. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser

tərəfindən müayinə edirlər. Tibbi müayinə başlayan dan indiyə kimi xəstəxanada 10 min 445 nəfər tibbi müayinədən keçib. Onların 743 nəfərində xəstəlik aşkar olunub, 21 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, 648 nəfərdən laborator analiz götürüldü, 260 nəfər EKG, 253 nəfər rentgen və 252 nəfər iş UZI müayinələrindən keçib.

Genefondumuzun qorunmasına, eləcədə ölkə vətəndaşlarının sağlamlıqlarının təmin olunmasına xidmət edən bu aksiya bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.

V.BAYRAMOV, "Xalq qəzeti"



ABŞ

Təhlükəsizliyə görə 20 milyon dollar

“Facebook” şirkəti ötən il sosial şəbəkənin təsisçisi Mark Zukerberqin təhlükəsizliyinin təmin olunmasına 20 milyon dollar xərcləyib. Bu barədə məlumat şirkətin hökumətə təqdim etdiyi sənədlərdə yer alıb. Sənədə əsasən, Zukerberq şirkətdəki fəaliyyətinə görə ildə 1 dollar simvolik maaş alır. Lakin şirkət onun vəzifələrinin icrası zamanı yaranan xərcləri kompensasiya edir. Kompensasiyanın həcmi 2018-ci ildə 22,6 milyon dollar olub ki, bu məbləğin 20 milyon dolları “onun şəxsi təhlükəsizliyinə” xərclənib.

Məlumatı BBC yayıb.

İri həcmli sövdələşmə



ABŞ-ın “Chevron” enerji şirkəti “Anadarko Petroleum”u 33 milyard dollar və səhm müqabilində satın alır.

Bildirilir ki, bu, son 3 ildə ABŞ-da dəyərinə görə ən böyük enerji razılaşmasıdır. Qeyd edilir ki, razılaşmadan sonra “Chevron”un səhmlərinin qiyməti 4,94 faiz ucuzlaşıb, “Anadarko”nun səhmlərinin qiyməti isə 32,01 faiz artıb.

Məlumatı CNN yayıb.

BƏƏ

İlk kosmonavtın adı dəqiqləşib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kosmosa uçacaq ilk kosmonavtının adı dəqiqləşib. Bildirilir ki, BƏƏ-nin ilk astronavtı Hazaa əl-Mansuri olacaq. Əmirliyin ilk astronavtının Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşu sentyabrın 25-ə təyin edilib. O, BKS-yə Rusiyanın “Soyuz” gəmisində yola düşəcək və orada iki həftə qaldan sonra həmin gəminin heyəti ilə birlikdə geriye dönəcək.

Xəbəri RIA “Novosti” verib.



İtaliya

Şərab istehsalında lider



2018-ci ildə dünyada çıxır istehsalı rekord həddə çatıb. Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatının məlumatına görə, bu son 15 ildə ən yüksək göstəricidir. Bildirilir ki, ötən il dünyada 292,3 milyon hektolitir və ya 39 milyard şüşə şərab istehsal olunub.

Dünya üzrə ən iri istehsalçı ünvanına isə İtaliya sahib olub. Belə ki, keçən il İtaliya istehsal həcmi 28,9 faiz artıraraq 54,8 milyon hektolitirə çatdırıb. Onun ardınca İspaniya (36,7 faiz) və Fransa (34,8 faiz) gəlir.

Xəbəri “Euronews” verib.

Türkiyə

Linnesin müqaviləsi yenilənib

İstanbul “Qalatasaray” futbol klubu müdafiəçi Martin Linneslə yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, 28 yaşlı müdafiəçi daha iki il kluba xidmət edəcək. Futbolçu ildə 1,4 milyon avro qazanacaq.

Qeyd edək ki, Linnes 2016-cı ildən “Qalatasaray”da çıxış edir. O, İstanbul klubunun heyətində keçirdiyi 88 oyun keçirib.

Xəbəri NTV “Spor” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”



Liviya paytaxtı ətrafında şiddətli döyüşlər gedir



Tripoli ətrafında Liviya Milli Ordusu və BMT-nin dəstəyi ilə yaradılmış Milli Etimad Hökumətinin qüvvələri arasında şiddətli döyüşlər davam edir. Bu barədə İtaliya televiziyasına istinadən “İnterfaks.ru” məlumat yayıb.

Məlumatla görə, şəhər yaxınlığında partlayış səsləri eşidilir, qara tüstü dumanı müşahidə edilir. Feldmarşal Xəlifə Həftərin aviasiyası Zuara şəhərindəki neft ixracı limanı yaxınlığında hökumət qüvvələrinə zərbə endirib.

Tripolide isə bir gün əvvəl

Həftərin hücumu və Fransa

əleyhinə genişmiqyaslı etiraz

aksiyası keçirilib. Liviyalıların

fikirincə, Paris feldmarşala

dəstək verir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son səkkiz gündə Liviyada onlarla insan həlak olub, 300 nəfər yaralanıb. BMT bəyan edib ki, artıq 8 min insan baş vermiş hərbi əməliyyatlar fonunda ev-eşiyini tərk edib.

“The Wall Street Journal”ın verdiyi məlumata

görə isə, Səudiyyə Ərəbistanı Tripolini tutmaq üçün Xəlifə Həftərə on milyonlarla dollar maliyyə yardımı etməyə hazır olduğunu deyib.

Səudiyyə Ərəbistanındakı mənbə qəzetə bildirib ki, təklif Həftərin Ər-Riyada səfəri zamanı verilib. Səfər isə feldmarşalın “ölkəni öz hakimiyyəti altında birləşdirmək üçün” paytaxta hücumu başlamasından bir neçə gün əvvəl baş tutub.

Qəzetin yazdığına görə,

Həftər təklifi qəbul edib.

Xatırladaq ki, Müəmmər

Qəddafinin devrilməsindən

sonra Liviyada

ikihakimiyyətlik hökm sürür.

Ölkənin şərqində – Tobruk

şəhərində Liviya parlamenti

fəaliyyət göstərir və bu

hakimiyyət Xəlifə Həftəri

dəstəkləyir. BMT, ABŞ və

Avropa İttifaqı tərəfindən

dəstəklənən Faiz Saracın

rəhbərlik etdiyi Milli Etimad

Hökuməti isə qərbdə –

Tripolide yerləşir. Şərqdəki

hakimiyyət orqanları Tripoliyə

təbəccilik göstərmir.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Həftəsonu neftin qiyməti

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin bir bareli 71,54, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir bareli 64,70, Azərbaycanın “AzeriLight” markalı neftinin bir bareli 73,30 dollar olub.

Ekspertlər bildiriblər ki, neftin qiyməti artmaqda davam edəcək. Lakin OPEC + ölkələri neftin stabil qiymətini daim saxlamağa çalışırlar.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Yəmən parlamenti son dörd ildə ilk dəfə iclas keçirib

□ **Yəmən parlamenti dünən son dörd ildə ilk dəfə iclas keçirib. “Anadolou” agentliyi “Al-Arabiya”ya istinadən xəbər verir ki, iclas ölkənin cənubunda yerləşən Səyun şəhərində baş tutub.**

Məlumatla görə, 301 üzvü olan Yəmən parlamentinin iclasında 141 deputat iştirak edib. İclasda parlamentin yeni spikeri seçilən Sultan əl-Buraki vurğulayıb ki, iclas Yəmən Konstitusiyasına tam uyğun keçirilir.

Parlamentin iclasında çıxış edən Yəmən Prezidenti Əbd Rəbbə Mənsur Hadi beynəlxalq ictimaiyyəti üsyançı

qrup olan husilərə təzyiq göstərməyə çağırıb. Onun sözlərinə görə, məhz husilər Yəməndəki siyasi böhranın sülh yolu ilə həllinə mane olurlar.

Sonda bildirək ki, Yəməndə son illər baş verən kəskin vətəndaş qarşıdurması zamanı on minlərlə insan həlak olub.

M.HACIXANLI,
“Xalq qəzeti”

“S-500” demək olar ki, hazırdır

“Lenta.ru”saytının yaydığı məlumata görə, “S-500” “Prometey” zenit-raket kompleksi və bir sıra perspektivli radiolokasiya stansiyalarının hazırlanması prosesi başa çatdırılıb.



Mənbə yazır ki, bu barədə Rusiya hava hücumuna qarşı və raket əleyhinə müdafiə qoşunlarının komandanı, hava-kosmik güclərinin

baş komandanının müavini, general-leytenant Yuri Qrexov məlumat verib.

Məlumatla görə, “S-500” “Prometey” 600 kilometr məsafədə yerləşən hədəfləri,

pilotsuz uçuş aparatlarını və hipersonik (səsdən sürətli) qanadlı raketləri vurmaq qabiliyyətinə malikdir. Bildirilir ki, “Amerika qırıcılarının qatili” adı verilən “S-500” zenit-raket kompleksi ballistik raketlər və peyqərlər daxil olmaqla, çox uzaq məsafələrdəki hədəfləri vura bilər.

Hərbi mütəxəssislər hesab edirlər ki, “S-500” “Prometey” sistemləri ABŞ və Rusiya arasında baş verəcək mümkün hərbi qarşıdurmanın nəticəsinə həlledici təsir göstərə bilər.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

Hava proqnozu

☞ **Aprelin 14-də**
☞ **Bakıda və Abşeron yarımadasında** əsasən yağmursuz keçəcək. Şəhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 9-12, gündüz 15-20, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm cıvə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
☞ **Balakan, Zaqatala, Qax, Şeki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
☞ **Yuxarı Qarabağ: Xankəndi, Şuşa,**

Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3-8, gündüz 14-19 dərəcə isti olacaq.
☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** yağmursuz keçəcək. Şəhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.
☞ **Balakan, Zaqatala, Qax, Şeki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 7-12, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacaq.
☞ **Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.
☞ **Masallı, Yardımlı, Lərik, Lənkəran, Astara rayonlarında** bəzi yerlərdə əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-13, gündüz 17-22, dağlarda gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.

“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273



BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com

Vəkillər Kollegiyasına qəbulda məhdudiyyət yoxdur

Azərbaycanda hazırda 1503 nəfər vəkil fəaliyyət göstərir. Bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağirov deyib.



Kollegiya sədrinin sözlərinə görə, kollegiya Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tədbirlərini davam etdirir: “Ötən ilin dekabr ayında vəkilliyə sənəd verən şəxslərdən 106 nəfər yazılı imtahanlardan uğurla keçib. Hazırda müsahibə mərhələsi davam edir. Ümid edirik ki, may ayına kimi proses

yekunlaşacaq və ikinci mərhələdən uğurla keçən namizədlər kollegiyaya üzv qəbul olunacaqlar”.

A.Bağirov bildirib ki, kollegiyada bir müddət əvvəl test imtahanı keçirilib: “171 nəfər namizəd artıq builki imtahanı uğurla keçib və onlar da yaxın gələcəkdə müsahibəyə cəlb olunacaqlar. Hazırda sənəd

qəbulu davam edir. Kollegiyaya qəbulda məhdudiyyət yoxdur”.

“Xalq qəzeti”

“Sarı jiletliilər” aksiyasının 22-ci mərhələsi başlayıb

Fransada “sarı jiletliilər” aksiyasının 22-ci mərhələsi başlayıb. Bildirilir ki, etirazçılar aksiya üçün əsas şəhər kimi Parislə yanaşı Tuluza şəhərini seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər “Akt XXII: Tuluza “sarı jiletliilər”ın milli paytaxtıdır” sözlərini yazıblar.

sifəti gizlədəcək geyim və ya maska cinayət kimi qəbul ediləcək. Bu qaydalara riayət etməyənləri 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir.

Rövşən ATAĞİŞİYEV,
“Xalq qəzeti”

İndoneziyada zəlzələ

□ **İndoneziya sahillərində güclü zəlzələ olub. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələnin gücü 6,8 bal olub. Təbii fəlakətin epimərkəzi 1,3 milyon əhalinin yaşadığı Makassor şəhərindən 505 kilometr şimal-şərqdə, 13 kilometr dərinlikdə qeydə alınıb.**



“Reuters”in məlumatına görə, dağıntı və tələfat haqqında məlumat verilmir. İndoneziya hökuməti tsunami təhlükəsi barədə xəbərdarlıq edib. Əhali hissə-hissə evakuasiya edilir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

ALLAH RƏHMƏT ELƏSİN

Beyləqandan Asif Ağayev SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun əsaslı tikinti üzrə direktor müavini Bəşir Əhmədova qardaşı

CƏFƏR ƏHMƏDOVUN

vəfatından kədərəndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Emil Quliyev, Sabir Cəfərov və Elxan Adıgözəlov İlqar Muradova atası

NAZİM MURADOVUN

vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

Həsən Həsənov, Tahir Aydınəyib, İttifaq Mirzəbəyli, Vəqif Bayramov, Namiq Əhmədov, Əlipənəh Bayramov, Akif Cəbbarlı, Qənimat Səfərov tanınmış şair, alim və pedaqoq Oqtay Rzaya qardaşı oğlu

MƏHƏRRƏM MƏMMƏDOĞLUNUN

vaxtsız vəfatından kədərəndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.